

İdxal və ixrac əməliyyatlarının hesablanması və uçot şöbəsi üzrə (Marketing və İqtisadi Əməliyyatlar İdarəsi)

1. Maliyyə hesabatının beynəlxalq standartına görə aşağıdakılardan hansılar gəlirin yaranma mənbəyinə aid deyil?

- A) Malların satışı
- B) Xidmətlərin göstərilməsi
- C) Şirkətin faiz gətirən aktivlərinin istifadə edilməsi
- D) Səhmdarlara dividendlərin ödənilməsi
- E) Şirkətin dividend gətirən aktivlərindən istifadə etməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

2. Aşağıdakılardan hansılar gəlirə aiddir?

- A) Məzənnə dəyişikliyindən yaranmış müsbət fərq
- B) Əlavə dəyər vergisinin, aksizlərin, satışdan verginin, ixrac rüsumu və digər analoji məcburi ödənişlərin məbləği
- C) Beh, girov məbləğləri
- D) Məhsulun, əmtəənin, işin, xidmətin qabaqcadan ödənilməsi qaydasında alınmış məbləğ
- E) Məhsulun, əmtəənin, işin, xidmətin ödənilməsi hesabına avans

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

3. Əməliyyat xərcləri dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

- A) İxtiraya patentlər, sənaye nümunələri və digər intellektual mülkiyyət növlərindən irəli gələn hüququn haqqının ödənilməsi ilə əlaqədar xərclər

- B) Əsas fondların amortizasiyası
- C) Başqa müəssisələrin nizamnamə kapitalında iştirak ilə əlaqədar xərclər
- D) Kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin ödənilməsi ilə əlaqədar xərclər
- E) Müəssisənin, onlara verilmiş pul vəsaitlərindən istifadəyə görə ödədikləri faizlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

4. Aşağıdakılardan hansı valyuta kurs sisteminə aiddir?

- A) Dönərli valyuta kurs sistemi
- B) Qızıl kurs standartları sistemi
- C) Üzən kurs sistemi
- D) Tam dönərli valyuta kurs sistemi
- E) Likvid kurs sistemi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Z.Fərrux, V.Zeynalov. Maliyyə pul tədavülü kredit. Bakı, 2007

5. Riskin idarə olunması dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

- A) Riski sığortalama
- B) Heçrləmə
- C) Riskin limitləməsi
- D) Riskin müəyyən edilməsi
- E) Diversifikasiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

6. İnflyasiya dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Dövrüyyədəki pul kütləsinin çoxalması
- B) Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi
- C) Müəssisələrdə istehsal həcmnin artması
- D) Vergilərin artması
- E) Ümumi daxili məhsulun həcmnin yüksəlməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: D.Bağirov, M.Həsənli. Maliyyə. Bakı, 2011

7. Xəzinə əməliyyatları əsassız olaraq agent bank tərəfindən dayandırılırsa hansı tədbirlər görülür?

- A) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Maliyyə Nazirinə məlumat verir və nazirlik tərəfindən tədbir görülməsinə nail olur
- B) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Mərkəzi Banka məlumat verir və məsələ ilə bağlı tədbirlər görülməsinə nail olur
- C) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Nazirlər Kabinetinə məlumat verir və məsələ ilə bağlı tədbirlər görülməsinə nail olur
- D) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Dövlət Xəzinədarlığı Agentliyinə məlumat verir. Dövlət Xəzinədarlıq Agentliyi Maliyyə Nazirliyinin iştirakı ilə bu cür halları araşdırır və tədbir görülməsinə nail olur
- E) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Dövlət Xəzinədarlığı Agentliyinə məlumat verir. Dövlət Xəzinədarlıq Agentliyi Mərkəzi Bankın iştirakı ilə bu cür halları araşdırır və tədbir görülməsinə nail olur

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

8. Mühasibat uçotu sənədi dedikdə aşağıdakılardan hansılar nəzərdə tutulur?

A) Hesab faktura sənədi

B) Yol verilmiş qayda pozuntularını aradan qaldırmaq üçün göndərilən bildirişlər

C) Ödəniş çekləri

D) İlkın uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər

E) Ödəmə tələbnamələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

9. Maliyyələşmə tələbi ilə göndərilmiş sənədlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa hansı tədbir görülməlidir?

A) Uyğunsuzluğun aradan qaldırılması şərti ilə maliyyələşmə prosesinə başlanılır

B) Maliyyələşmə tələbi təxirə salınır

C) Sənədlərdə tələb olunan məbləğin yarı hissəsi ödənilməklə maliyyələşmə aparılır

D) Tələb bir daha qəbul edilməmək şəti ilə rədd edilir

E) Yol verilmiş yalnızlıqla bağlı cərimə ödənildikdən sonra maliyyələşmə həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

10. Sərəncamda göstərilən məbləğin köçürülməsi hansı qaydada uçota alınır?

A) Sərəncamda göstərilən məbləğ xəzinədarlığın hesab Kitabından çıxarılaraq qeydiyyatı aparılmalıdır

B) Sərəncamda göstərilən məbləğ nazirliyin struktur vahidinin yerləşdiyi rayonun müvafiq köçürmə xəzinədarlıq hesabı kitabında qeydə alınmalıdır

C) Sərəncamda göstərilən məbləğ yerli xəzinədarlıq orqanının müvafiq sənədlərində qeydə alınmalıdır

D) Xəzinədarlığın hesab Kitabından çıxarılmalı və Bölüşdürücü Nazirliyin struktur vahidinin yerləşdiyi rayonun Köçürmə Xəzinədarlıq Hesabı Kitabında qeydə alınmalıdır

E) Sərəncamda göstərilən məbləğ Mərkəzi Bankın müvafiq sənədlərində qeydiyyatda alınmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

11. Yerli büdcələrin maliyyələşdirilməsi aşağıdakılardan hansı bənddə düzgün göstərilmişdir?

A) Vəsaitin ayrılması üçün tələbnamə hər bir xərc maddəsi üzrə göstərilməklə məxaric cədvəlləri formasında Mərkəzi Bank tərəfindən hazırlanır

B) Vəsaitin ayrılması üçün tələbnamə hər bir xərc maddəsi üzrə göstərilməklə mədaxil cədvəlləri formasında Maliyyə Nazirliyi tərəfindən hazırlanır

C) Maliyyələşmə üçün tələbnamə hər bir xərc maddəsi üzrə göstərilməklə məxaric cədvəlləri formasında yerli xəzinədarlıq orqanı tərəfindən hazırlanır

D) Vəsaitin ayrılması üçün tələbnamə hər bir xərc maddəsi üzrə göstərilməklə mədaxil cədvəlləri formasında Büdcə Təşkilatı tərəfindən hazırlanır

E) Maliyyələşmə üçün üçün tələbnamə hər bir xərc maddəsi üzrə göstərilməklə məxaric cədvəlləri formasında Büdcə Təşkilatı tərəfindən hazırlanır

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

12. Aşağıdakılardan hansı aylıq hesabatların forması deyil?

A) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Respublika büdcəsinin icrasına dair aylıq hesabat forması

B) Yerli Xəzinədarlıq Orqanı tərəfindən yerli büdcənin icrasına dair aylıq hesabat forması

C) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Respublika büdcəsinin icrasına dair aylıq hesabat forması

D) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Mərkəzi Bank üçün hazırlanan aylıq hesabat forması

E) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Respublika və yerli xüsusi vəsaitlərin icrasına dair aylıq hesabat forması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

13. Aşağıda qeyd edilmiş variantlardan hansı risklərin aşağı salınması yolu deyil?

A) Riskə nəzarət etmək

B) Riskdən qaçmaq

C) Riski ləğv etmək

D) Riski dissirasiya

E) Riski kompensasiya etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

14. Təcrübi baxımdan riskləri layiqincə idarə etmək istəyən hər bir şəxsin əməl etməməli olduğu qaydalardan biri səhv verilib.

A) Sərəncamda olan pul vəsaitindən artıq risk etmək olmaz

B) Riski nəzərə alma

C) Riskin nəticələri haqqında fikirləşmək lazımdır

D) Heç vaxt düşünmə ki, bu yeganə yoldur, başqaları da ola bilər

E) Azdan ötrü çox ilə risk etməzlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

15. Aşağıdakılardan hansı riskin diversifikasiyasını düzgün izah edir?

- A) İncəşiriyələşdirilən vəsaitlərin riskinin həcmnin müəyyən edilməsi prosesidir
- B) İncəşiriyələşdirilən vəsaitlərin riskinin nəzarətdə saxlanması üsuludur
- C) İncəşiriyələşdirilən vəsaitlərin bir neçə obyektəri arasında bölgüsü prosesidir
- D) Kassa olan pul vəsaitinin riskdən fiziki qorunması üsuludur
- E) Riskin vençur üsulu ilə azaldılması üsuludur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

16. Valyuta riskləri dedikdə aşağıdakılardan hansılar nəzərdə tutulur?

- A) Kreditin verilməsindən sonra kredit müqaviləsinin şərtlərinə və müddətinə uyğun olaraq, kredit üzrə əsas borc və faizlərin borcu alan tərəfindən vaxtında qaytarılması ehtimalını göstərir
- B) Likvidik risklərinə aid edilir və əmanətçilərin öz əmanətlərini kredit təşkilatlarından vaxtından əvvəl götürməsi ilə bağlıdır
- C) Borc və ödəniş sənədlərini əvvəlki sahiblərinə qaytarmaq hüququ olmayan idxalçının borc öhdəliklərinin ödənilməsinə görə kredit müəssisələrinin riskidir
- D) Valyuta riski valyutanın başqa bir valyutaya münasibətdə məzənnəsinin dəyişməsinə əks etdirir
- E) Faiz normalarının dəyişməsi nəticəsində cəlb edilmiş vəsaitlər üzrə kredit müəssisələrinə, investisiya fondlarına verilən kredit normalarına əsasən, onlar tərəfindən ödənilən məbləğin müəyyən edilən həcmdə olması riskidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

17. Aşağıdakılardan hansılar valyuta riskinə təsir göstərmir?

A) Ödəniş balansının statistikas

B) Maliyyə qərarları

C) Valyuta məzənnələrinin dəyişməsinin nəticələri

D) Ölkənin valyuta ehtiyatlarının vəziyyəti və inflyasiyanın mühüm göstəricisi kimi dövlətin maliyyə və monetar siyasəti

E) Alıcı ilə satıcı arasında müqavilənin pozulması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

18. Kredit riski dedikdə nə nəzərdə tutulur?

A) Kredit müqaviləsinin şərtlərinə və müddətinə uyğun olaraq, kredit üzrə əsas borc və faizlərin borcu alan tərəfindən vaxtında qaytarılmaması ehtimalını göstərir

B) Əmanətçilərin öz əmanətlərini kredit təşkilatlarından vaxtından əvvəl götürməsi ilə bağlıdır

C) Borc və ödəniş sənədlərini əvvəlki sahiblərinə qaytarmaq hüququ olmayan idxalçının borc öhdəliklərinin ödənilməsinə görə kredit müəssisələrinin riskidir

D) Kredit müəssisəsinin balansına əsasən faiz normalarının artıb-azalması ilə bağlı olan pul bazarında meydana çıxan dəyişikliklərlə əlaqədar riskdir

E) Pul vəsaitlərinin gözlənilən həcmdə daxil olmasına mübadilə məzənnəsinin dəyişməsinin bilavasitə təsiri nəticəsində zərərlərin yaranması riski

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

19. Xərclərin və gəlirlərin uçotu bir başa əməliyyatlar üzrə hansı sənədlərdə əks etdirilir?

- A) Mərkəzi Bank tərəfindən yerli xəzinədarlıq orqanlarına təqdim edilmiş uçot sənədlərində
- B) Mərkəzi Bank tərəfindən Agent Banklara təqdim edilmiş kassa mədaxil və kassa məxaric orderlərində
- C) Maliyyə Nazirliyi tərəfindən Agent banklara təqdim edilmiş kassa mədaxil və kassa məxaric orderlərində
- D) Mərkəzi Bank tərəfindən Mərkəzi Xəzinədarlığa təqdim edilən bank çıxarışlarında
- E) Maliyyə Nazirliyi tərəfindən yerli xəzinədarlıq orqanlarına təqdim edilmiş uçot sənədlərində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

20. 31 dekabr tarixindən sonra həyata keçirilən əməliyyatlar hansı ilin hesabatına daxil edilir?

- A) Həmin ilin
- B) Həmin ilin son rübünün
- C) Cari ilin ikinci rübünün
- D) Cari ilin üçüncü rübünün
- E) Növbəti ilin

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

21. Bütçə və bütçədənkənar vəsaitlər üzrə gəlirlər aylıq hesabatlarda iqtisadi təsnifatın hansı səviyyələri üzrə göstərilir?

- A) Bölmə, köməkçi bölmə və paraqraf
- B) Başlıq, birinci bölmə

C) Əsas hissə, paraqraf

D) Birinci hissə, ikinci hissə və üçüncü hissə

E) Bölmə, köməkçi bölmə və son bölmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

22. Bütçə və bütçədən kənar vəsaitlər üzrə xərclər və ssudalar hansı təsnifatlar üzrə göstərilir?

A) Sosial və qrafik təsnifatlar üzrə

B) İqtisadi və funksional təsnifatlar üzrə

C) İqtisadi və riyazi təsnifatlar üzrə

D) Sosial və riyazi təsnifatlar üzrə

E) Riyazi və funksional təsnifatlar üzrə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

23. Aşağıdakılardan hansı bütçələr arasında köçürmələrə aid deyil?

A) Yerli bütçələrə və ya digər səviyyəli bütçələrə cari köçürmələr

B) Daxili ehtiyatların digər səviyyəli bütçələrə köçürülməsi

C) Dövlət bütçəsinə olan borcun köçürülməsi

D) Müxtəlif səviyyəli bütçələrə ssudaların köçürülməsi

E) Ssudaların verilməsi və ödənilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

24. Baş Kitabın icmal hesabat balansının hazırlanmasında hansı əlavədən istifadə olunmur?

- A) Yerli xəzinədarlıq orqanı tərəfindən S-1 sayılı əlavəyə əsasən
- B) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən onun birbaşa əməliyyatları üçün S-2 sayılı əlavəyə əsasən
- C) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən nağd hesablaşmalar üçün S-3 sayılı Əlavəyə əsasən hazırlanır
- D) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən S-5 sayılı əlavəyə əsasən
- E) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən S-4 sayılı Əlavəyə əsasən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

25. Aşağıdakılardan hansı aylıq hesabatların formasına aid deyil?

- A) MA-1 əlavəsinə uyğun hazırlanan hesabat forması
- B) MA-2 əlavəsinə uyğun hazırlanan hesabat forması
- C) MA-3 əlavəsinə uyğun hazırlanan hesabat forması
- D) MA-4 əlavəsinə uyğun hazırlanan hesabat forması
- E) MA-5 əlavəsinə uyğun hazırlanan hesabat forması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

26. Riskdən qaçmaq üsulundan istifadə edən mütəxəssislər aşağıdakı addımlardan hansını atmırlar?

- A) Etibarsız tərəfdaşlardan imtina etmək
- B) Riski gözə almaq

C) Təminat axtarmaq

D) Təsərrüfat risklərini sığorta etmək

E) Riskli layihələrdən qaçmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

27. Riski ləğv etmək üçün aşağıdakı üsullardan hansı tətbiq edilir?

A) Etibarsız tərəfdaşlardan imtina etmək

B) Vençur müəssisələrin yaradılması

C) Təsərrüfat risklərini sığorta etmək

D) Riski seyrəltmək

E) İnvestisiyanı şaxələndirmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

28. "Riski kompensasiya etmək" üsulunda aşağıda qeyd edilmiş hansı metod istifadə edilmir?

A) İnvestisiyanı şaxələndirmək

B) Sosial-iqtisadi və hüquqi-normativ mühitin monitorinqi

C) Ehtiyat sistemlərinin yaradılması

D) Fəaliyyətin strateji planlaşdırılması

E) Xarici şəraitin və fəaliyyətin planlaşdırılması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

29. Aşağıdakılardan hansı maliyyə hesabatının istifadəçisi deyil?

- A) Sosial sferanın fəaliyyət üzvləri
- B) Potensial səhmdarları konvertasiya olunan qiymətli kağızlara, opsiyonalara yaxud varrantlara sahib olan investoqlar
- C) Kreditorlar və borcverənlər
- D) Maliyyə analitikləri
- E) Mal formasında kredit verən mülkiyyətçilər və təşkilatlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

30. Aşağıdakılardan biri faydalı maliyyə informasiyasına aid deyil.

- A) Əhəmiyyətlik
- B) Qeyri-kommunikasiyalılıq
- C) Dürüslük
- D) Tamlıq
- E) Obyektivlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

31. Aşağıdakılardan hansı maliyyə hesabatı verən təşkilatın hesabat prinsiplərinə aid deyil?

- A) Təsərrüfat müstəqilliyi
- B) Konservatizm
- C) Gəlirlərin və məsrəflərin uyğunlaşmaması
- D) İkitərəflilik
- E) Fasiləsizlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

32. Aşağıdakılardan hansı maliyyə planlaşdırılması vasitəsilə vəzifələr həyata keçirilmir?

A) Pul fondlarının yaradılması mənbələrinin müəyyənləşdirilməsi

B) Maliyyə ehtiyatlarının istifadə olunma istiqamətləri

C) Maliyyə nəzarətinin həyata keçirilməsi

D) Şöbələr arası kommunikasiya

E) Gəlir və xərclərin balanslaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

33. Aşağıdakılardan hansı maliyyənin funksiyasına aid deyil?

A) Tənzimləmə

B) Bölgü

C) Nəzarət

D) Stimullaşdırıcı

E) Rəqabət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

34. Aşağıdakılardan hansı maliyyə ehtiyatlarının tərkibinə daxil deyil?

A) Əsas vəsaitlər

B) Mənfəət

- C) Amortizasiya ayırmaları
- D) Xarici iqtisadi əlaqələrdən gəlirlər
- E) Sosial sığorta vəsaiti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

35. Aşağıdakılardan hansı maliyyə siyasətinin əsas istiqamətlərinə aid deyil?

- A) Fiskal siyasət
- B) Sosial siyasət
- C) Pul-kredit siyasəti
- D) Gömrük siyasəti
- E) Valyuta və beynəlxalq maliyyə siyasəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

36. Aşağıdakılardan hansı inflyasiyanın azaldılması yoluna aid deyil?

- A) Kreditlərin istifadəsi üzərində nəzarəti gücləndirmək
- B) Monetar siyasətdən səmərəli istifadə etmək
- C) Əmək haqlarını yüksəlmək
- D) Tam əsaslandırılıla bilməyən kapital qoyuluşlarının dayandırılması
- E) Gəlir gətirmə ehtimalı yüksək olan investisiyalar etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

37. Ödənilmiş nizamnamə kapitalı dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir
- B) Mükiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır
- C) Səhmlərin buraxılış qiymətinin nominal dəyərindən aşağı olduğu halda, bu məbləğlər arasındakı fərkdir
- D) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər tərəfindən ödənilmiş hissəsidir
- E) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

38. Aşağıdakılardan hansı kapital alətini düzgün izah edir?

- A) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir
- B) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir
- C) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir
- D) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir
- E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

39. Aşağıdakılardan hansı müəssisənin nizamnamə kapitalı hesab olunur?

A) Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq qeydiyyatata alınmış təsis sənədlərində müəyyən edilmiş müəssisənin kapitalının miqdarıdır

B) Müəssisənin kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir

C) Sonrakı dövrlərdə yenidən buraxılması uçun və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir

D) Mülkiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır

E) Müəssisənin mövcud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış kapitaldır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

40. Aşağıdakılardan hansı bölüşdürülməmiş mənfəət hesab olunur?

A) Müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir

B) Mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsidir

C) Müəssisədə müəyyən məqsədləri üçün saxlanılan və mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın bir hissəsidir

D) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir

E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

41. Səhmlərin buraxılması üzrə məsrəflər dedikdə aşağıdakılardan hansılar nəzərdə tutulur?

A) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir

B) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir

C) Müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir

D) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir

E) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

42. Mühasibat balansında və kapitalda dəyişikliklər barədə hesabatda aşağıdakı komponentlərdən hansı təqdim edilmir?

A) Ödənilmiş nizamnamə kapitalı

B) Emissiya gəliri

C) Geri alınmış kapital

D) Vergi güzəştləri

E) Bölüşdürülməmiş mənfəət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

43. Aşağıdakılardan hansı verdiyi nəticədən asılı olaraq riskin növləridir?

A) Bazar riski, maliyyə riski

B) Kredit riski, depozit riski

C) Spekulyativ risk, lizinq riski

D) Xalis risk, kredit riski

E) Xalis risk, spekulativ risk

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

44. Hedc əməliyyatı aşağıdakı bəndlərdən hansında düzgün izah edilmişdir?

- A) Gələcək dövrdə əmtəələrin satışını nəzərdə tutan kontraktlar və kommersiya əməliyyatları üzrə istənilən mal-material qiymətlərinin dəyişiklikləri risklərinin sığortalanmasıdır
- B) Müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasıdır və riskdən yayınma yolunun müəyyən edilməsidir
- C) İntestisiyalaşdırılan vəsaitlərin öz aralarında bilavasitə əlaqələri olmayan müxtəlif kapital qoyuluşu obyektləri arasında bölgüsü prosesidir
- D) Riskin digər bir müəssisənin üzərinə atılmasıdır
- E) Riskin ləğv edilməsidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

45. Çek dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Kiçik ödəmələrdə üstünlük təşkil edən ödəmə üsuludur
- B) Ödənişi edən şəxsin bankından alacaq olan şəxsin hesabına pul köçürülməsi üçün verilən bir əmrdir
- C) Ödəyicinin hesabından alıcının bank hesabına avtomatik olaraq köçürülən ödəmə üsuludur
- D) Ödənişi gecikdirmiş tərəfdən ödənişi tələb etmək üçün istifadə olunan ödəniş formasıdır
- E) Mal xidmət alındıqdan sonra ödəyicinin öz bankına borcun ödənilməsi üçün verdiyi ödəniş tapşırığıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

46. Emissiya gəliri dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Müəssisənin mövcud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış gəlirlər
- B) Mülkiyyətçilər arasında böüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsi
- C) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğ
- D) Müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir
- E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

47. Aşağıdakılardan hansı internet bankçılığının mənfi xüsusiyyətidir?

- A) Ödənişlər müştərinin rahatlığını təmin edir
- B) İstifadəçi adı və şifrəsi qorunur
- C) Ödəniş dünyanın istənilən nöqtəsində həyata keçirilə bilər
- D) İnternet əlavə bir maliyyə dəyəridir
- E) İstifadəçi vaxtına qənaət edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

48. Mobil bankçılıq dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Carı hesabınıza və ya üçüncü tərəf hesabına pul köçürmək kimi bankçılıq əməliyyatlarının sürətli və asan yoludur
- B) Müştərilərin seçilən ticarətçi və digər şəxslərlə mobil telefon vasitəsilə ödəniş etmələrinə icazə verən əməliyyat növüdür

C) Sahibinin, kredit kartı yaradıcısının verdiyi kredit xətti ilə mal və xidmətlərin satın alınmasına imkan verən bank əməliyyatıdır

D) Pul ödəyicinin hesabından alıcının bank hesabına avtomatik olaraq köçürülməsini təmin edən bank əməliyyatıdır

E) Ümumi bank əməliyyatlarını həyata keçirmək üçün bank və mobil xidmət provayderi tərəfindən bir araya gətirilən xidmətdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

49. Aşağıdakılardan biri pulun funksiyasına aid deyil.

A) İstehsal vasitəsidir

B) Dəyər ölçüsüdür

C) Tədavül vasitəsi

D) Tədiyə vasitəsi

E) Yığım vasitəsidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

50. Aşağıdakılardan hansı müasir dövrdə pulun növlərinə aid deyil?

A) Metal pullar

B) Əmtəə pullar

C) Kağız pullar

D) Elektron pullar

E) Kredit pullar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

51. Aşağıdakılardan hansı çeklərin növlərinə aid deyil?

- A) Adlı çeklər
- B) Orderli çeklər
- C) Vauçer çeklər
- D) Hesablaşma çeklər
- E) Aksept olunmuş çeklər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

52. Aşağıdakılardan hansı plastik kartların əsas subyektlərinə aid deyil?

- A) Bankda hesabı olan plastik kartın sahibi
- B) Bank emitent, plastik kartı verən və müştərinin hesabını açan bank
- C) Xidmət göstərən bank, müştəriyə öz plastik kart sistemini, kartın vasitəsilə mal və xidmətləri almaq üçün təqdim edən bank
- D) Bankda hesabı olan plastik kartın müştərisi
- E) Ödəmə vasitəsi kimi plastik kartı qəbul edən servis və ya ticarət təşkilatı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

53. Limitləşdirmə dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Əmtəələrin göndərilməsini nəzərdə tutan kontraktlar istənilən mal-material qiymətlərinin əlverişsiz dəyişiklikləri risklərinin sığortalanmasıdır

- B) İnvestisiyanın idarə olunmasıdır
- C) Riskin digər bir müəssisənin üzərinə atılmasıdır
- D) Riskin ləğv olunmasıdır
- E) Müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

54. Aşağıdakılardan hansı nağd pul dövrünün artımının səbəbləri deyil?

- A) İstehsalın həcmnin artması
- B) İqtisadi böhranları
- C) Hesablaşmaların ləngiməsi
- D) Vergidən yayınmaq məqsədilə müəssisələrin banklardan kənarında nağd ödəmələri
- E) Ödəmə sistemindəki böhranları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

55. Aşağıdakılardan hansı riskin dissipasiya üsuluna aid deyil?

- A) Satış və alış yerlərinin sayını artırmaq
- B) Riski ləğv etmək
- C) İnvestisiyanı şaxələndirmək
- D) Məsuliyyəti istehsal komandaları arasında bölüşdürmək
- E) Riski vaxta görə paylaşdırmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

56. Aşağıdakılardan biri riski kompensasiya etmək üsulunda aid deyil?

- A) Sosial-iqtisadi və hüquqi-normativ mühitin monitorinqi
- B) Xarici şəraitin və fəaliyyətin planlaşdırılması
- C) Çox növlü fəaliyyət və təsərrüfat zonalarına keçmək
- D) Ehtiyat sistemlərinin yaradılması
- E) Fəaliyyətin strateji planlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

57. Riski idarə etmək üçün qeyd edilən varinatlardan biri səhvdir.

- A) Hər bir risk üzrə maksimum zərəri hesablamaq
- B) Riski qoyulan kapitalla müqayisə etmək
- C) Riski öz maliyyə imkanları ilə müqayisə etmək
- D) Riskin nəticələrini hesablamadan riskə getmək
- E) Sərəncamda olan kapitaldan artıq risk etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

58. Sahibkarlığın maliyyə dözümlülüyü dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin azalmasıdır
- B) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə riskin ölçülməsidir

C) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Riskin idarə olunmasıdır

D) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin itirilməsidir

E) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin qalxmasıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

59. Aşağıdakılardan hansı maliyyə risklərindən qorunmağın fiziki üsuluna aid deyil?

A) Kənardan nəzarət

B) Həyəcan siqnallarının quraşdırılması

C) Seyflərin əldə edilməsi

D) Məhsulun keyfiyyətinin yoxlanması sistemi

E) Qadağan olunmuş verilənlərə girişdən müdafiə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

60. Aşağıdakılardan hansı kapitalın saxlanması üzrə düzəlişlərə aid deyil?

A) Yenidən qiymətləndirmə ilə bağlı gəlirlər və xərclər

B) Əsas vəsaitlərin dəyəri

C) Əsas cəmiyyətin konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı yaranan məzənnə fərqləri

D) Əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı gəlirlər

E) Əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

61. Aşağıdakılardan hansı kapitalda dəyişikliklər haqqında hesabatda daxil edilməməlidir?

A) Hesabat dövründə xalis mənfəət və ya zərər

B) Ayrı-ayrı maddələr üzrə və ümumi məbləğ şəklində kapitalda birbaşa uçota alınmış gəlirlər və xərclər

C) Kassada olan pul vəsaitləri

D) Müvafiq Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq, keçmiş illərin bölüşdürülməmiş mənfəətinin ilin əvvəlinə olan qalıqlarına düzəlişlər kimi qeydə alınan uçot siyasətində dəyişikliklərin və əhəmiyyətli səhvlər üzrə düzəlişlərin ümumi məbləği

E) Mülkiyyətçilər tərəfindən kapitala pay qoyuluşu və mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi üzrə əməliyyatlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

62. Ödənilmiş kapital dedikdə aşağıdakılardan hansılar nəzərdə tutulur?

A) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir

B) Mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsidir

C) Mülkiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır

D) Müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir

E) Müəssisədə müəyyən məqsədləri üçün saxlanılan və mülkiyyətçilər arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın bir hissəsidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az, (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

63. Tələbin qiymət elastikliyinin hesablanma qaydası:

- A) Qiymətin tələbin həcminə nisbəti kimi
- B) Tələbin faiz dəyişməsinin qiymətdəki faiz dəyişməsinə nisbəti kimi
- C) Tələbin faiz dəyişməsinin qiymətin faiz dəyişməsinə hasili kimi
- D) Qiymətin faiz dəyişməsinin tələbin faiz dəyişməsinə nisbəti kimi
- E) Tələbin həcmnin qiymətə nisbəti kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

64. Tələb tam qeyri-elastik olduqda tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A) <1
- B) >1
- C) ∞
- D) 0
- E) 1

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

65. Tələb elastik olduqda tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A) >1
- B) <1
- C) 1
- D) ∞
- E) 0

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

66. Müəyyən dövr ərzində Alfa məhsulunun qiyməti 25 % artmış və nəticədə bu əmtəyə olan tələb 25% azalmışdır. Bu halda qeyd olunan əmtəə üzrə tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A) 0
- B) 0,5
- C) 1
- D) 1,5
- E) 2

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

67. Müəyyən dövr ərzində Delta məhsulunun qiyməti 15 % azalmış və nəticədə bu əmtəyə olan tələb 25% artmışdır. Bu halda tələbin qiymət elastikliyi necə xarakterizə etmək olar?

- A) Tam elastik tələb
- B) Elastik tələb
- C) Vahid-elastik tələb
- D) Qeyri-elastik tələb
- E) Tam qeyri-elastik tələb

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

68. Maliyyə cədvəllərinin analizində hansı metoddan istifadə edilmir?

- A) Üfüqi və ya müqayisəli analiz
- B) Meyllilik və ya tendensiya analizi
- C) Düz xətt və yuvarlaq analiz
- D) Şaquli analiz
- E) Nisbət, əmsal və ya rasyo analizi

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

69. Məcmu gəlirin hesablanma qaydasını göstərin.

- A) (Əmtəənin qiyməti) x (Dövriyyə həcmi)
- B) (Əmtəənin qiyməti) x (Tələbin həcmi)
- C) (Əmtəənin qiyməti) x (Təklifin həcmi)
- D) (Əmtəənin qiyməti) x (Alışın həcmi)
- E) (Əmtəənin qiyməti) x (Satışın həcmi)

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

70. Hansı halda qiymətin artması məcmu gəlirin həcminə təsir etmir?

- A) Tam elastik tələb halında
- B) Tələb elastik olduqda
- C) Tələb vahid elastikliyə malik olduqda
- D) Tələb qeyri-elastik olduqda
- E) Tam qeyri-elastik tələb halında

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

71. Aşağıdakılardan hansılar likvidlilik rasyolarına aid deyil?

A) Cari Likvidlik Əmsalı və ya Cari rasyo

B) Leverage əmsalı rasyosu

C) Ani Likvidlik Əmsalı və ya Cəld rasyo

D) Nağd rasyo

E) Stok və ya Ehtiyat asılılıq rasyosu

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

72. Təklif tam qeyri-elastik olduqda təklifin qiymət elastikliyi nəyə bərabərdir?

A) 0

B) <1

C) 1

D) >1

E) ∞

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

73. Elastik təklif halında təklifin qiymət üzrə elastikliyi nəyə bərabərdir?

A) ∞

B) >1

C) 1

D) <1

E) 0

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

74. Hesabat dövrü bitdikdən sonra müəyyən edirsiniz ki, həmin dövrdə firmanız məhsulun qiymətini 40% qaldırmış, müvafiq məhsula olan təklifin həcmi isə cəmi 20 % artmışdır. Bu halda qeyd olunan məhsul üzrə təklifin qiymət elastikliyi necə xarakterizə etmək olar?

A) Tam elastik təklif

B) Elastik təklif

C) Vahid elastikli təklif

D) Qeyri-elastik təklif

E) Tam qeyri-elastik təklif

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

75. Dövlətin qiymət maksimumu siyasəti ilə bağlı yanlış fikri seçin.

A) Qiymət maksimumunun tətbiqi satıcıların alıcılarla bağlı ədalətsiz qərarlar verməsinə gətirib çıxara bilər

B) Qiymət maksimumu tarazlıq qiymətindən çoxdursa, onda bu siyasətin bazara heç bir əhəmiyyətli təsiri olmayacaq

C) Qiymət maksimumu tarazlıq qiymətindən aşağıdırsa, onda bazarda qıtlıq yaranır

D) Qiymət maksimumunun tətbiqi bütün hallarda alıcıların mənafeyinə xidmət edir

E) Bu siyasətin tətbiqi bazarda müvafiq məhsul üçün uzun növbələrə səbəb ola bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

76. İstehlakçının izafi faydası necə təyin olunur?

- A) "Satıcıların aldığı məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"
- B) "Alıcılar tərəfindən ödənilən məbləğ" – "Satıcıların aldığı məbləğ"
- C) "Satıcıların aldığı məbləğ" – "Satıcıların məsrəfləri"
- D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Satıcıların məsrəfləri"
- E) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

77. İstehsalçının izafi faydası necə müəyyən olunur?

- A) "Satıcıların aldığı məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"
- B) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"
- C) "Satıcıların aldığı məbləğ" – "Satıcıların məsrəfləri"
- D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Satıcıların məsrəfləri"
- E) "Alıcılar tərəfindən ödənilən məbləğ" – "Satıcıların aldığı məbləğ"

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

78. Bazarda yaranan məcmu izafi fayda necə hesablanır?

- A) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"
- B) "Satıcıların aldığı məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"
- C) "Alıcılar tərəfindən ödənilən məbləğ" - "Satıcıların məsrəfləri"
- D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Satıcıların məsrəfləri"
- E) "Satıcıların aldığı məbləğ" - "Satıcıların məsrəfləri"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

79. Boşluğu tamamlayın:

"Artur Laffer iddia edirdi ki, ... "

- A) Vergi dərəcələrinin artırılması, vergi gəlirlərinin artımına səbəb ola bilər
- B) Vergi dərəcələrinin azaldılması, vergi gəlirlərinin azalmasına səbəb ola bilər
- C) Vergi dərəcələrinin artırılması, vergi gəlirlərinin azalmasına səbəb ola bilər
- D) Vergi dərəcələrinin azaldılması, vergi gəlirlərinin artımına səbəb ola bilər
- E) Vergi dərəcələrinin dəyişdirilməsi, vergi gəlirlərinə təsir etməyəcəkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

80. İstehsalı mənfi kənar təsirə (məsələn, ətraf mühitin çirkləndirilməsi) malik olan məhsulun:

- A) Sosial cəhətdən optimal miqdarı sıfıra bərabər olmalıdır
- B) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından daha azdır
- C) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarına bərabərdir
- D) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından az ola bilməz
- E) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından daha çoxdur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

81. Maliyyə rasyolarına aşağıdakılardan hansı aid deyil?

- A) Leverage əmsalı
- B) Borclanma əmsalı
- C) Kapitalın adekvatlıq əmsalı
- D) Cari kapitalın aktivlərə olan nisbəti
- E) Maddi aktivlərin kapitalla olan nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

82. Leverage əmsalı nə cür hesablanır?

- A) Toplam aktivlərin kapitalla bölünməsi ilə
- B) Toplam aktivlərin öhtəliklərə bölünməsi ilə
- C) Bölüşdürülməmiş mənfəətin kapitalla bölünməsi ilə
- D) Bölüşdürülməmiş mənfəətin aktivlərə bölünməsi ilə
- E) Toplam öhtəliklərin kapitalla bölünməsi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

83. Aşağıdakılardan hansı kapitalın adekvatlıq əmsalına aiddir?

- A) Bu əmsal kapitalın öhtəliklərə bölünməsi ilə hesablanır
- B) Bu əmsal kapitalın bölüşdürülməmiş mənfəətə bölünməsi ilə hesablanır
- C) Bu əmsal kapitalın aktivlərə bölünməsi ilə hesablanır
- D) Bu əmsal kapitalın pul vəsaitlərinə bölünməsi ilə hesablanır
- E) Bu əmsal kapitalın gəlirlərə bölünməsi ilə hesablanır

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

84. Fəaliyyət rasyolarından nə üçün istifadə edilir?

- A) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün
- B) Bir şirkətin öhtəliklərinin nə qədər risk daşdığını ölçmək üçün
- C) Bir şirkətin nizamnamə kapitalının nə qədər az olduğunu ölçmək üçün
- D) Bir şirkətin aktivlərinin öhtəliklərə nisbətə nə qədər fərq yaratdığını ölçmək üçün
- E) Bir şirkətin satışları öhtəliklərin nə qədərini təşkil etdiyini bilmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

85. Cari Likvidlik Əmsalı düsturu hansıdır?

- A) $CR = CA / SL$
- B) $CR = CEA / SL$
- C) $CR = SL / CA$
- D) $CR = SL / CB$
- E) $CR = CEA / SB$

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

86. Likvidlik rasyolarını istifadə məqsədi hansıdır?

- A) Bir şirkətin qısa müddətdə alıcılıq qabiliyyətini ölçmək üçün
- B) Bir şirkətin qısa müddətli borc ödəmə gücünü ölçmək üçün
- C) Bir şirkətin qısa müddətdə rentabelliyini ölçmək üçün
- D) Bir şirkətin qısa müddətdə aktivini ölçmək üçün

E) Bir şirkətin qısa müddətdə öhdəliyini ölçmək üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

87. Cəld Rasyo düsturu hansıdır?

A) $QR = (CA - I) / BL$

B) $QR = (CEA - CR) / SL$

C) $QR = (CA - I) / SL$

D) $QR = (CEA - CR) / SB$

E) $QR = (CA - CR) / SL$

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

88. Maliyyə rasyoları hansı məqsədlə istifadə olunur?

A) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün istifadə olunur

B) Bir şirkətin likvidlik səviyyəsini ölçmək üçün istifadə olunur

C) Bir şirkətin borc ödəmə qabiliyyətini ölçmək üçün istifadə olunur

D) Bir şirkətin mal, material əldə etmə potensialı hansı səviyyədə olduğunu göstərir

E) Bir şirkətin maliyyələşməsində xarici borclardan və mənbələrdən nə dərəcədə istifadə olunduğunu ölçmək üçün istifadə olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

89. Kapitalın adekvatlıq əmsalı aşağıdakı hansı düstur vasitəsi ilə hesablanır?

A) $CAR = 100\% \times A / C$

B) $CAR = 100\% \times C / A$

C) $CAR = 100\% \times C - R / A$

D) $CAR = 100\% \times CA / L$

E) $CAR = 100\% \times CA / CL$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

90. Dövlət maliyyə siyasətinin təşkili və idarə edilməsi ilə hansı qurum məşğul olur?

A) İqtisadiyyat Nazirliyi

B) Vergilər Nazirliyi

C) Maliyyə Nazirliyi

D) Xarici işlər Nazirliyi

E) Daxili işlər Nazirliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf

91. Cari Rasyo hansı nisbət fərqində olarsa müəssisə öz qısa müddətli öhdəliklərini ödəyə bilmə qabiliyyətinə malik olmayacaq?

A) 1

B) 1.2

C) 1,5

D) 0,8

E) 1,4

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

92. Cəld rasyonun cari rasyodan fərqi qeyd edin:

- A) Debitor borclarnəzərə alınmır
- B) Verilmiş avanslarnəzərə alınmır
- C) Mal, Material Ehtiyatları nəzərə alınmır
- D) Nəğd pul vəsaitlərinəzərə alınmır
- E) Qısa kapital qoyuluşları nəzərə alınmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

93. Leverage əmsalını hesablayın: (Toplam öhdəliklər 50 000, qısa müddətli aktivlər 80 000, Kapital 70 000 , Uzunmüddətli aktivlər 40 000)

- A) 0,71
- B) 0.65
- C) 0,75
- D) 0,8
- E) 0,58

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

94. Fəaliyyət rasyoları hansı məqsədlə istifadə olunur?

- A) Bir şirkətin əsas vəsaitlərinin həcmi ölçmək üçün istifadə olunur
- B) Bir şirkətin likvidlik səviyyəsini ölçmək üçün istifadə olunur
- C) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün istifadə olunur
- D) Bir şirkətin ödəmə qabiliyyətinin hansı səviyyədə olduğunu göstərir
- E) Bir şirkətin maliyyələşməsində xarici borclardan nə dərəcədə istifadə olunduğunu ölçmək üçün istifadə olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

95. Kreditorların orta yığım müddəti aşağıdakı hansı düstur vasitəsi ilə hesablanır?

A) $PTR = 365 \times P / CGS$

B) $PTR = 365 \times P / S$

C) $PTR = 365 \times CGS - İ / P$

D) $PTR = 365 \times CGS / P$

E) $PTR = 365 \times CA / CGS$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

96. Kapitalın dövriyyə əmsalını hesablayın: (Aktivlərin cəmi 65 000 AZN, Öhdəliklərin cəmi 50 000 AZN, Satış 40 000 AZN)

A) 3

B) 2.5

C) 2,66

D) 3,2

E) 2

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

97. Ümumi mənfəət marjası aşağıdakı hansı düstur ilə hesablanır? (ÜM-ümumi mənfəət, S - Satış, SQ -Satışdan qazanc (zərər):

A) $R = SQ/S * 100\%$

B) $R = \text{ÜM}/S * 100\%$

C) $R = SQ/\text{ÜM} * 100\%$

D) $R = S/\text{ÜM} * 100\%$

$$E) R = \frac{\text{ÜM}}{\text{SQ}} * 100\%$$

Testin çətinlik dərəcəsi: çətin

İstinad:

https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprija_tija/30-1-0-194

98. Satışdan əldə olunan xalis mənfəət marjası aşağıdakı hansı düstur ilə hesablanır? (ÜM - ümumi mənfəət, S - Satış, XG - Xalis mənfəət, SQ - Satışdan qazanc (zərər):

$$A) R = \frac{\text{XG}}{\text{S}} * 100\%$$

$$B) R = \frac{\text{XG}}{\text{SB}} * 100\%$$

$$C) R = \frac{\text{XM}}{\text{S}} * 100\%$$

$$D) R = \frac{\text{S}^2}{\text{XM}} * 100\%$$

$$E) R = \frac{\text{S}}{\text{XM}} * 100\%$$

Testin çətinlik dərəcəsi: asan

İstinad:

https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprija_tija/30-1-0-194

99. Aşağıda gəlir müxabirləşməsi qeyd olunmuşdur:

A) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 701-1 "Malların satışı"

B) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 501-1 "Malların satışı"

C) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 601-1 "Malların satışı"

D) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 801-1 "Malların satışı"

E) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 901-1 "Malların satışı"

Testin çətinlik dərəcəsi: asan

İstinad:

https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprijata/30-1-0-194

100. Yerli büdcənin icrası haqqında aylıq hesabat formasında gəlirlərə aiddir:

- A) Reklam gəlirləri
- B) Xidmət gəlirləri
- C) Faiz gəlirləri
- D) Fiziki şəxslərdən gəlir vergisi
- E) Satış gəlirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/10609>

101. Şirkətin Balans və Mənfəət -Zərər hesabatlarının maddələri arasında nisbətələr qurularaq aparılan analizə nə deyilir?

- A) Nisbət və ya Maliyyə Analizi deyilir
- B) Nisbət və ya Rasyo Analizi deyilir
- C) Cari Likvidlik Əmsalı və ya Cari rasyo
- D) Stok və ya Ehtiyat asılılıq rasyosu
- E) Kapitalın adekvatlıq əmsalı

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

102. Likvidlik rasyoları bir şirkətin gücünü ölçmək üçün istifadə olunur.

- A) Uzun müddətli borc ödəmə
- B) Aktivlərin
- C) Qısa müddətli borc ödəmə

D) Öhdəliklərin

E) Kapitalın

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

103. Fəaliyyət rasyosu aşağıdakıdır:

A) Leverage əmsalı (Leverage ratio)

B) Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio)

C) Satışların mənfəətlik rasyosu (Return on sales)

D) Aktivlərin mənfəətlik rasyosu (Return on assets)

E) Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio)

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

104. Maliyyə analizində, layihənin quruluş və fəaliyyət illərində hansı xərclərin hesablanması nəzərdə tutulur?

A) Təmir xərcləri

B) Sabit və ya əsas kapital xərcləri

C) Quraşdırma xərcləri

D) Daşınma xərcləri

E) Konsaltinq xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

105. Maliyyə analizinin aparılmasında əsas məqsəd hansılardır?

A) Lahiyyə haqqında ümumi məlumat alınması

- B) Maliyyənin nə dərəcədə özünü doğruldan olması
- C) Müxtəlif maliyyə ehtiyatları arasından daha uyğun olanının seçilməsi
- D) Ehtiyatların düzgün istifadə edilməsi
- E) Pul vəsaitlərinin hərəkətini təmin edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

106. Maliyyə analizi hansı mərhələlərə bölünür?

- A) Ümumiləşdirici mərhələ
- B) Əlavə xərclərin müəyyən edilməsi
- C) Xərc tablolarının hazırlanması
- D) Maliyyə riskinin müəyyən edilməsi
- E) Balans hesabatının təhlili

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

107. Maliyyə analizində fəaliyyət xərcləri hansılardır?

- A) İllik xammal xərcləri
- B) Əmək haqqı xərcləri
- C) Kommunal xərclər
- D) Kirayə xərcləri
- E) Kapital xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

108. Maliyyə cədvəllərinin analizi zamanı aşağıdakı hansı metodlardan istifadə edilir?

- A) Oxşar müqayisə analizi
- B) Üfüqi və ya müqayisəli analiz
- C) Birbaşa təhlil analizi
- D) Yaranma mənbəyi analizi
- E) Mənfəət və ya zərər analizi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

109. Maliyyə rasyoları hansılardır?

- A) Satış əmsalı
- B) Debitor əmsalı
- C) Leverec əmsalı
- D) Alış əmsalı
- E) Aktivlərin əmsalı

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

110. Sabit Kapital xərclərində aşağıdakılar nəzərə alınır:

- A) Pul vəsaitləri
- B) İstehsal prosesi zamanı alınan xammal
- C) Satış xərcləri
- D) Layihənin hazırlanması xərcləri
- E) Dövriyyə vəsaitləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

111. Mali tablolar hansılardır?

A) Pul axınlarını və maliyyə ehtiyatlarını göstərən tablolar

B) Mal hərəkətinin göstərən tablolar

C) Dividend bölüşdürülməsi tablosu

D) Öhdəliklərin hərəkəti tablosu

E) Aktivlərin analiz tablosu

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

112. Likvidlik rasyoları hansılardır?

A) Nağd pulun konversiya dövrü

B) Cari Likvidlik Əmsalı və ya Cari rasyo

C) Leverec əmsalı

D) Kapitalın adekvatlıq əmsalı

E) Kapitalın dövriyyə əmsalı

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

113. Fəaliyyət rasyoları hansılardır?

A) Mal ehtiyatlarının orta satılma müddəti

B) Borclanma əmsalı

C) Cari öhdəliklərin aktivlərə olan nisbəti

D) Ani Likvidlik Əmsalı və ya Cəld rasyo

E) Maddi aktivlərin kapitalla olan nisbəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

114. Mənfəətlik rasyoları rasyoları hansılardır?

- A) Kapital qpyuluşların mənfəətlik rasyosu
- B) Səhmlərin mənfəətlik rasyosu
- C) Debitor borcların mənfəətlik rasyosu
- D) Öhdəliklərin mənfəətlik rasyosu
- E) Aktivlərin mənfəətlik rasyosu

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

115. Büdcənin icra edilməsi və nəğd dövriyyənin idarə olunması şöbəsi funksiyaları aşağıdakılardır:

- A) Gəlirlər, xərclər və kassa qalıqlarına nəzarət etmək
- B) Əsas vəsaitlərə nəzarət etmək
- C) Pul vəsaitlərinin hərəkətini təmin etmək
- D) Kapitala nəzarət etmək
- E) Borclara nəzarət etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf

116. Dövlət büdcəsinin sağlamlaşdırılması strategiyasının üç əsas istiqamət həyata keçirilməsi məqsədə müvafiqdir:

- A) İnzibati xərclərin azaldılması
- B) Gəlir bazasının artırılması
- C) Maliyyə xərclərinə nəzarət
- D) Gəlirlərə nəzarət
- E) Büdcənin icrasının məhdudlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf

117. Dövlət büdcəsinin mühüm əhəmiyyətli xərclər içərisində aşağıdakılardan hansını göstərmək olar?

- A) İnvestisiya qoyuluşu xərcləri
- B) Kommersiya xərcləri
- C) Pul vəsaitlərinin idarə olunması xərcləri
- D) Büdcə xərclərinin tərkibində xüsusi çəkisi əhəmiyyətli dərəcədə artan sosial xərclər
- E) Texniki infrastrukturun inkişafı xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf

118. Aşağıda qeyd edilmiş hansı kriteriyalar qarşılandığı təqdirdə gəliri tanımaq mümkündür?

- A) Satıcı sifarişi qəbul etməlidir
- B) Alıcı və satıcı arasında razılaşmaya dair sübut olmalıdır
- C) Alıcı öhdəliyini tam yerinə yetirməlidir
- D) Pul vəsaiti ödəndiyi halda
- E) Satıcı öhdəliyini tam yerinə yetirməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://innab.org/mh7-g%C9%99lir%C9%99rin-taninmasi-metodlari/>

119. Fəaliyyət miqyasına görə gəlirin təhlilinin aşağıdakı formalarını qeyd etmək olar:

- A) Maliyyə departamenti tərəfindən gəlir təhlili
- B) Satış departamenti tərəfindən gəlir təhlili
- C) Satış siyasətinə uyğun gəlir təhlili

D) Şöbələrə uyğun gəlir təhlili

E) Bütövlükdə müəssisə üçün gəlir analizi

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://innab.org/mh7-g%C9%99lir%C9%99rin-taninmasi-metodlari/>

120. Təşkilatın gəliri, xarakterindən, alınma şərtlərindən və təşkilatın fəaliyyət sahələrindən asılı olaraq aşağıdakılara bölünür:

A) Adi fəaliyyətdən gəlir

B) Vergi gəliri

C) Xidmət gəliri

D) Bank depozit gəliri

E) Faiz gəlirləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://works.doklad.ru/view/GtdLI64tjCg/all.html>

121. Gəlirin təhlili üçün məlumat mənbələri aşağıdakılardır:

A) Satış hesabatı

B) Mühasibat və statistika hesabatı

C) Büdcə hesabatı

D) Pul hərəkəti hesabatı

E) Kapitalda dəyişiklik hesabatı

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://studfile.net/preview/3648915/page:5/>

122. Müəssisənin xərcləri aşağıdakı hansı xərc üsürləri hesabına formalaşır?

A) Məzuniyyət xərcləri

B) Su xərci

C) Material xərcləri

D) İşiq xərcləri

E) Kapital xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://studfile.net/preview/5701945/page:6/>

123. Xərc müxabirləşməsi aşağıdakılardır:

A) DT Amortizasiya xərci KT Yığılmış Amortizasiya

B) DT Y-MMC KT İdarəetmə xərci

C) DT Yığılmış Amortizasiya KT Amortizasiya xərci

D) DT Əvvəlcədən hesablanmış xərclər KT İşiq xərci

E) DT Z-MMC KT Marketing xərci

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://drive.google.com/file/d/1VV2ACJnC3Ms4DaRXts9TxC7wAqLGjI0C/view>

124. Xərclər aşağıdakı 3 hissəyə bölünür:

A) Marketing xərcləri

B) Kommunal xərclər

C) Əmək haqqı xərcləri

D) Kommersiya xərcləri

E) Amortizasiya xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://drive.google.com/file/d/1VV2ACJnC3Ms4DaRXts9TxC7wAqLGjI0C/view>

125. Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

- A) Xərclərin tam müəyyən olduğu halda
- B) Müəssisə malların mülkiyyət hüququ ilə bağlı risklərin və mükafatların əhəmiyyətli dərəcəsini alıcıya ötürdükdə
- C) Müqavilə bağlandıqda
- D) Keyfiyyət yüksək səviyyədə təqdim edildikdə
- E) Müəssisə malların idarəetmə hüququ ilə bağlı mükafatları alıcıya ötürdükdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://www.muhasib.az/muhasib.php?n=601>

126. Müəssisənin xərcləri gəlirlərini aşmaması üçün aşağıdakı hansı qaydalara riayət olunmalıdır?

- A) Alışların azaldılması
- B) Pul vəsaitlərinin artırılması
- C) Debitor borcların azaldılması
- D) Maya dəyərinin azaldılması
- E) Kreditor Borcların azaldılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://moluch.ru/archive/117/32184/>

127. Mənfəət və Zərər hesabatında xərclər aşağıdakı hansı qruplara ayrılmışdır?

- A) Amortizasiya xərcləri
- B) İnzibati Xərclər
- C) Kommunal xərclər
- D) Əmək haqqı xərcləri
- E) Bank komissiya xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

128. Mənfəət və Zərər hesabatı tərtib edilir:

- A) Günlük
- B) Aylıq
- C) Həftəlik
- D) Müəyyən edilmiş dönmə
- E) İl 2 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

129. Gəlirlərə aiddir:

- A) Əsas fəaliyyətdən gəlir
- B) Verilmiş avanslar
- C) Şübhəli debitor borclar
- D) Alınmış avanslar
- E) Əsas vəsaitlərin əldə edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

130. İstehsal xərcləri bir çox əlamətlərə görə aşağıdakı kimi qruplaşdırılır və uçotda əks etdirilir:

- A) İstehsal olunan məhsulun keyfiyyəti
- B) İstehsaldakı işçi heyəti
- C) İstehsal avadanlıqlarının fəaliyyəti

D) İqtisadi elementlər, bu sırada həmçinin kalkulyasiya maddələri amilləri

E) İstehsalın növü

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

131. Satış xərcləri aşağıdakılardır:

A) Kommunal xərclər

B) Administrativ xərclər

C) Kurs fərqi xərcləri

D) Satılmış malın maya dəyəri

E) Bank komissiya xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

132. Maya dəyəri aidiyyatına görə xərclər:

A) Dəyişkən xərclər

B) Kompleks xərclər

C) Birbaşa xərclər

D) İstehsal xərcləri

E) Kommersiya xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://unec.edu.az/application/uploads/2015/05/mamedova_ulviya.pdf

133. Elementlərə nəzər yetirdikdə iqtisadi tərkibinə görə yekcins olan xərclər aşağıdakı kimi qruplaşdırılmışdır:

A) Sosial sığortaya olan köçürmələr

B) Material xarakterinə malik xərclər

C) Əsas vəsaitlərin amortizasiyası

D) Geri qaytarılmış materialların dəyəri çıxılmaqla material xərcləri

E) Digər xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: http://unec.edu.az/application/uploads/2015/05/mamedova_ulviya.pdf

134. Mühasibat balans bərabərliyini elementləri:

A) Aktivlər

B) Əsas vəsaitlər

C) Debitor borclar

D) Xərclər

E) Gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

135. Uzunmüddətli aktivlər aşağıdakılardır:

A) Verilmiş avanslar

B) Bank

C) Pul vəsaitləri

D) Əsas vəsaitlər

E) Mallar

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

136. Kapitala aid deyil:

A) Bölüşdürülməmiş mənfəət

B) Kreditor borclar

C) Nizamnamə fondu

D) Əlavə kapital

E) Dividend

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

137. Öhdəliyi artıran müxabirləşmələr:

A) Dt Mallar Kt Kreditor

B) Dt Amortizasiya xərci Kt Yığılmış amortizasiya

C) Dt Bank Kt Verilmiş Avanslar

D) Dt Bank Kt Kassa

E) Dt Bölüşdürülməmiş Mənfəət Kt Dividend

Testin çətinlik dərəcəsi: çətin

İstinad: D.Bağirov, M.Həsənlı. Maliyyə. Bakı, 2011

138. Qısamüddətli aktivlər aşağıdakılardır:

A) Əsas vəsaitlər

B) Bank

C) Kreditor borclar

D) Dividend

E) Qeyri-maddi aktivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

139. Qısamüddətli öhdəliklər aşağıdakılardır:

- A) Dividend
- B) Pul vəsaitləri
- C) Nizamnamə fondu
- D) Kreditor borclar
- E) Debitor borclar

Testin çətinlik dərəcəsi: asan

İstinad: D.Bağirov, M.Həsənlı. Maliyyə. Bakı, 2011

140. Aktivi artıran müxabirləşmələr:

- A) Dt Kreditor Kt Bank
- B) Dt Əmək haqqı öhdəliyi Kt Bank
- C) Dt Reklam xərci Kt Reklam şirkəti
- D) Dt Dividend Kt Hesablaşma hesabı
- E) Dt Bank Kt Kreditor

Testin çətinlik dərəcəsi: çətin

İstinad: 2019_acc_a_dipifrs_study_text.pdf

141. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul axınları müəssisənin üç fəaliyyəti əsasında yaranır:

- A) Satış fəaliyyətləri
- B) Əməliyyat fəaliyyətləri
- C) Alış fəaliyyətləri
- D) İstehsal fəaliyyəti
- E) Marketing fəaliyyəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://innab.org/mh11-pul-v%C9%99saitl%C9%99rinin-h%C9%99r%C9%99k%C9%99ti-haqqında-hesabat/>

142. Pul vəsaitləri dedikdə nəzərdə tutulur:

- A) Verilmiş avanslar
- B) Debitor borclar
- C) Nağdpul vəsaitləri
- D) Alınmış avanslar
- E) Kapital qoyuluşu

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

143. Debet yazılışı aşağıdakı hesab qalıqlarının artırır:

- A) Pul vəsaitləri
- B) Hesablanmış əmək haqqı
- C) Kreditor Borclar
- D) Dividend
- E) Nizamnamə Fondu

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019_acca_dipifrs_study_text.pdf

144. Biznes əməliyyatlarının təsnifatı 3 qrupa bölünür:

- A) Alış fəaliyyətləri
- B) İdarəetmə fəaliyyətləri
- C) Əməliyyat fəaliyyətləri
- D) Satış fəaliyyətləri

E) Reklam fəaliyyətləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://innab.org/mh2-maliyy%C9%99-hesabatlarinin-isl%C9%99m%C9%99-prinsipl%C9%99ri-2/>

145. Maliyyə hesabatlarının əsas elementi bunlardır:

A) Əsas Vəsaitlər

B) Aktivlər

C) Nizamnamə Fondu

D) Dividend

E) Böiüsdürülməmiş mənfəət

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://innab.org/mh2-maliyy%C9%99-hesabatlarinin-isl%C9%99m%C9%99-prinsipl%C9%99ri-2/>

146. Əsas maliyyə bərabərsizlikləri:

A) Aktivlər = Öhdəliklər + Kapital

B) Kapital = Kapitala qoyuluş - Dövrün sonuna bölüşdürülməmiş mənfəət

C) Kapital = Öhdəliklər + Aktivlər

D) Kapital = Gəlir - Xərc

E) Aktivlər = Öhdəliklər + Kapital+Gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://innab.org/mh2-maliyy%C9%99-hesabatlarinin-isl%C9%99m%C9%99-prinsipl%C9%99ri-2/>

147. Maliyyə hesabatlarının hazırlanması prinsipləri aşağıdakılardır:

A) Satışın reallaşması prinsipi

- B) Əsas vəsaitlərin qeydiyyatı
- C) Qısamüddətli aktivlərin qeydiyyatı
- D) Razılaşma prinsipi
- E) Hesablama prinsipi

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://works.doklad.ru/view/jPv8IXt5ow0.html>

148. Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil blankları və MB-nin iş qaydalarını tənzimləmək üçün aşağıdakıların hazırlanması nəzərdə tutulur:

- A) MN və Yerli Xəzinədarlıq Orqanı YXO arasında müqavilə
- B) Maliyyə Nazirliyi (MN) və blanklar arasında müqavilə
- C) Maliyyə Nazirliyi (MN) və Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil blankları arasında müqavilə
- D) MN-nin razılığı ilə Xəzinədarlıq Agentliyi tərəfindən hazırlanmış təlimatlar
- E) MN və Vergilər Nazirliyi arasında müqavilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/10609>

149. DXA daxil olmuş müraciət və sənədləri aşağıdakı bəndlər yoxlamalıdır:

- A) Bölüşdürücü Nazirliyin-nin tələb etdiyi məbləğin büdcə daxilində olmasını
- B) Təsdiq olunmuş bütün sənədlərin düzgün tərtib edilməsini
- C) Bölüşdürücü Nazirliyin-nin tələb etdiyi məbləğin aylıq smeta həddində olmasını
- D) Təsdiq olunmuş hesabatın beynəlxalq standartlara uyğun tərtib edilməsini
- E) Tələbin respublika qanunvericiliyinə uyğun olması

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/10609>

150. "Respublika gəlirləri" XHK aiddir:

- A) Respublika gəlirləri
- B) Xidmətdən daxilolmalar
- C) Reklamdan daxilolmalar
- D) Konsultasiyadan daxilolmalar
- E) Satışdan daxilolmalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/10609>

151. Hazırda DXA üçün aşağıdakı hansı xərc XHK-ları nəzərdə tutulmuşdur?

- A) Reklam xərclərinin ödənilməsi
- B) Digər xərclərin-əsas məbləğlərin ödənilməsi
- C) Əmək haqqı fonduna ödəniş
- D) Kreditor borcların-əsas məbləğlərin ödənilməsi
- E) Xəzinədarlıq vekselləri-əsas məbləğlərin ödənilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/10609>

152. Baş kitabın Dövlət Büdcəsi icmal hesabat balansında Büdcədənkənar vəsaitlər aşağıdakılardır:

- A) Yerli (bölüşdürülən)
- B) Respublika büdcədənkənar vəsaitlər
- C) Respublika (bölüşdürülməyən)
- D) DXA-nin müvəqqəti hesabı
- E) Köçürmə YXO- DXA

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/10609>

153. Baş kitabın Dövlət Büdcəsi icmal hesabat balansında Texniki XHK aşağıdakılardır:

- A) Agent-bank
- B) Gəlirlər (respublika və yerli)
- C) Ümumi büdcə gəlirləri
- D) Respublika (bölüşdürülən)
- E) Yerli büdcədənəknar vəsaitlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/10609>

154. Adətən büdcənin icrasına nəzarət edən aşağıdakı əsas prosedurları ayırd edilir:

- A) Ödənişlərin, maliyyə nəticələrinin və kapitalın idarə edilməsi
- B) Sistemin qurulması
- C) Maliyyə düzəlişləri
- D) Əməliyyat planlaşdırması və uçot
- E) Xərclərin analizi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

155. Şirkətə planlaşdırılan ödənişlər maliyyə direktoru tərəfindən təsdiqlənmiş müraciətlər əsasında həyata keçirilməlidir, bunlar:

- A) Ödənişin məqsədi
- B) İdarə məqsədi
- C) Ödənişin məbləği
- D) Ödənişin növü

E) Həyata keçirilmə forması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

156. Aşağıdakı elementləri özündə cəmləşdirən büdcə prosedurunun dəqiq tənzimlənməsi olmadan bir şirkətdə büdcə planlaşdırması və nəzarətinin tam fəaliyyətini təsəvvür etmək mümkün deyil:

A) Büdcə tərtibinin forması

B) Büdcə tərtibinin qaydaları və müddətləri

C) Büdcənin icrası qaydaları

D) Büdcənin analiz qaydası

E) Büdcənin hesablanma qaydası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

157. Qeyri-müəyyənlik səviyyələri aşağıdakılardır:

A) Sabit

B) Müəyyən edilə bilən

C) Dalğalı

D) Aşağı

E) Uzun

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

158. İdarəetmə qərarları aşağıdakı şərtləri təmin etməlidir:

A) Resursları ətraflı analiz etmək

B) Ətraf mühiti təhlil etmək

- C) Bütün resurslar ilə təmin olunma
- D) Bütün tələblərə cavab vermək
- E) Resursların rentabelliyini təmin etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

159. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu Hesablar Planının 41-ci maddəsində əks etdirilir. Bu maddə aşağıdakı hesablar açılır:

- A) "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər"
- B) "Uzunmüddətli bank kreditləri"
- C) "Maliyyə icarəsi uzunmüddətli öhdəliklər"
- D) "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
- E) "İşçilər üçün uzunmüddətli bank kreditləri"

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

160. Tikinti müqavilələri uzunmüddətli kreditor borcları yarandıqda ..., ..., ... №li hesabların müvafiq subhesablarının debeti və 433 №li hesabın müvafiq subhesablarının krediti mühasibat yazılışı verilir.

- A) 113
- B) 114
- C) 200
- D) 245
- E) 111

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/34909>

161. MHBS "Qısamüddətli öhdəliklər" bölməsi aşağıdakı maddələrdən ibarətdir:

- A) "İpoteka krediti"
- B) "Dividend"
- C) "Əlavə kapital"
- D) "Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər"
- E) "Nizamnamə Fondu"

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

162. Uzunmüddətli kreditor borclarının uçotu Hesablar Planının 43-cü maddəsində əks etdirilir. Bu maddə aşağıdakı hesablar açılır:

- A) "İşçilərlə hesablaşmalar"
- B) "Dividend"
- C) "Malsatan və podratçılar uzunmüddətli kreditor borcları"
- D) "Bölüşdürülməmiş mənfəət"
- E) "Banklar"

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

163. İşçilər üçün qısamüddətli bank kreditləri ödənildikdə 502 №li hesabın müvafiq subhesablarının debeti və 221, 223, 224 №li hesabların müvafiq subhesablarının krediti mühasibat yazılışı verilir.

- A) 221
- B) 226
- C) 228
- D) 229
- E) 230

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/34909>

164. MHBS əsasən qısamüddətli kreditor borclarının uçotu Hesablar Planının 53-cü maddəsində əks etdirilir. Bu maddə aşağıdakı hesablar açılır:

- A) "Mal öhdəliyi"
- B) "Malsatan və podratçılar qısamüddətli kreditor borcları"
- C) "Təhtəl hesab şəxslər"
- D) "Nizamnamə Fondu"
- E) "Faizlər uzunmüddətli kreditor borcları"

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/34909>

165. Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklərin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər 515 №li hesabın müvafiq subhesablarının debeti və , , №li hesabların müvafiq subhesablarının krediti mühasibat yazılışı verilir.

- A) 221
- B) 531
- C) 325
- D) 341
- E) 435

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/34909>

166. MHBS "Gəlirlər" bölməsi aşağıdakı əsas maddələrdən ibarətdir:

- A) "Ümitsiz borcların bərpası"
- B) "Silinmiş ehtiyatların bərpası"

C) "Əvəzsiz olaraq alınmış aktivlər"

D) "Əsas əməliyyat gəlirləri"

E) A və B

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

167. Əsas əməliyyat gəlirlərinin uçotu Hesablar Planının 60-cı maddəsində əks etdirilir. Bu maddə aşağıdakı hesablar açılır:

A) "Maliyyə icarəsi gəlir"

B) "Satış"

C) "Faiz xərcləri yaradan öhdəliklər məzənnə gəliri"

D) "Faiz gəliri"

E) "Qiymətdən düşmüş borclar faiz gəlirləri"

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

168. MHBS "Xərclər" bölməsi aşağıdakı maddələrdən ibarətdir:

A) "Kurs fərqi xərci "

B) "Sair satışın təşkili xərclər"

C) "Satışın maya dəyəri xərclər"

D) "Əvəzsiz olaraq verilmiş aktivlər"

E) "Cərimələr və digər oxşar ödənişlər"

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

169. 701 №li "Satışın maya dəyəri xərclər" hesabı aşağıdakı subhesablar açılır:

- A) "İşlərin (xidmətlərin) maya dəyəri xərclər"
- B) "Reklam işlərinin dəyəri xərclər"
- C) "Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri"
- D) "İnzibati işçi heyəti xərclər"
- E) "Keçmiş illər xərclər"

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

170. MHBS "Sair Əməliyyat xərcləri" hesabı aşağıdakı subhesablar açılır:

- A) "İnzibati işçi heyəti xərclər"
- B) "Yenidən qiymətləndirilmədən xərclər"
- C) "İşçi heyəti xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları"
- D) "İnzibati məqsədlərlə bağlı digər xərclər"
- E) "Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri"

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

171. Qeyd olunan sənədlərdən hansılar ciddi hesabat blankı hesab edilmir?

- A) Vəkalətnamə
- B) Qaimə-faktura
- C) Kassa mədaxil orderi
- D) Zay məhsullara dair akt
- E) Hesab faktura

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin – Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətinə uyğun tərtib olunmuş ciddi hesabat blankları barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

172. Aşağıda göstərilənlərdən hansı müəssisə üçün qeyri-maddi aktiv hesab edilir?

- A) Bankda olan pul vəsaitləri
- B) Tikintisi başa çatmamış bina
- C) Kompüter proqram təminatı
- D) məhsulun reklam məsrəfləri
- E) işi heyətin təlim məsrəfləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: MUBS 38

173. Torpaq, tikili və avadanlıqlar müəssisə tərəfindən hansı məqsədlər üçün istifadə edilmir?

- A) İstehsalda və ya mal-materialların çatdırılmasında
- B) Bir hesabat dövründən artıq istifadə edilməsi gözlənilən
- C) Xidmətlərin göstərilməsində
- D) Digər tərəfə icarəyə verilməsində
- E) Satışda

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

174. Maliyyə icarəsinin başqa adı nədir?

- A) Kredit
- B) Tam mülkiyyət
- C) Lizing
- D) Əməliyyat icarəsi
- E) İnvestisiya icarəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 16 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı "İcarələr"

175. "İcarələr" adlı 16 №-li MHBS-a əsasən Maliyyə icarəsi haqda aşağıdakılardan hansı doğrudur?

- A) İcarəyə verilmiş əsas aktiv müqavilənin şərtlərindən asılı olaraq icarədarın balansından çıxış da bilər qala da bilər
- B) İcarəçi mülkiyyət sahibi kimi icarəyə gətirdiyü əsas aktivə görə köhnəlmə hesablaya bilməz
- C) İcarə ödənişləri icarəçi üçün əməliyyat xərcləri kimi uçota alınır
- D) İcarə ödənişləri icarədar üçün əməliyyat gəlirləri kimi uçota alınır
- E) Əsas aktiv üzrə mülkiyyət hüquqlarına aid bütün risk və mükafatların ötürülməsini təmin edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 16 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı "İcarələr"

176. "İcarələr" adlı 16 №-li MHBS-a əsasən Əməliyyat icarəsi haqda aşağıdakılardan hansı yalınıdır?

- A) İcarəyə verilən əsas aktivin mülkiyyətçiliyi ilə bağlı əsas etibarilə bütün risklər və mükafatların ötürülmədiyi icarə müqaviləsidir
- B) İcarədar mülkiyyət sahibi kimi icarəyə verilən əsas vəsaitə görə amortizasiya hesablayır
- C) İcarədar əməliyyat icarəsi üzrə icarə ödənişlərini ya düz-xətt üsulu ilə ya da digər sistemə uyğun gələn üsullarla gəlir kimi tanımalıdır.
- D) İcarə ödənişləri icarədar üçün əməliyyat xərcləri kimi, icarəçi üçün isə əməliyyat gəlirləri kimi uçota alınır
- E) İcarədar əməliyyat icarəsinin əldə edilməsi zamanı çəkilən birbaşa məsrəfləri icarəyə verilmiş aktivin balans dəyərində əlavə etməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 16 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı "İcarələr"

177. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li MUBS-a əsasən Torpaq, tikili və avadanlıqların tanınma meyarlarına cavab verən obyekt hansı dəyəri ilə ölçülməlidir?

- A) İlkin dəyər
- B) Azalan dəyər
- C) yenidənqiymətləndirilmiş dəyər
- D) Amortizasiya dəyəri
- E) Saxlanılma dəyəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

178. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li MUBS-a əsasən Torpaq, tikili və avadanlıqların ilkin dəyəri necə ölçülür?

- A) aktivin alış dəyəri ilə
- B) aktivin gətirilməsinə və quraşdırılmasına çəkilən xərclər ilə
- C) Aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri ilə
- D) aktivin alış dəyəri və ödənən əlavə dəyər vergisi ilə (əvəzləşdirilən)
- E) aktivin alış, quraşdırma, gətirilməsinə çəkilən xərclər və ödənən əlavə dəyər vergisi ilə (əvəzləşdirilən)

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

179. Kommersiya məzmunlu mübadilə əməliyyatı zamanı torpaq, tikili və avadanlıq obyektlərinin ilkin dəyəri necə qiymətləndirilir?

- A) ədalətli dəyəri ilə
- B) Ona oxşar əsas vəsaitin dəyəri ilə
- C) 0 dəyər ilə
- D) Əsas vəsaitin həmin dövrdə alınmasına çəkilən xərclər ilə
- E) Əsas vəsaitin alış dəyəri ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

180. Torpaq, tikili və avadanlıqlar obyektini silindikdə (satıldıqda), və ya onun istifadəsindən və ya silinməsindən (satışından) gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimal olunmadığı halda müəssisə aktivini uçotda necə əks etdirməlidir?

- A) İstismara verilməməli və anbarda saxlanılmalıdır
- B) İstismar edilməli lakin yenidən qiymətləndirilməməlidir
- C) İstismar edilməli və yenidən qiymətləndirilib amortizasiya olunmalıdır
- D) balans dəyərinin tanınması dayandırılmalıdır
- E) Aktivin dəyəri müəssisənin balansında ən aşağı bazar qiyməti ilə saxlanılmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

181. Aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması hansı hallarda məcburiyyət daşıyır?

- A) Qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu subyektləri yenidən təşkil edildikdə
- B) Mühasibat uçotu subyektini ləğv edilərkən, ləğv balansını tərtib edilməmişdən əvvəl
- C) Maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə
- D) Yanğın, təbii fəlakət, qəza və digər fəvqəladə hadisələr baş verdikdə

E) mühasibat uçotu subyektinin səhmlərinin bir qismi satıldıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

182. İntentarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahısı kim tərəfindən müəyyən edilir?

A) Növbə rəisi tərəfindən

B) Sex müdiri tərəfindən

C) Mühasibat uçotu subyektinin rəhbərliyi

D) Əsas vəsaitə bağlı məsul şəxs tərəfindən

E) İntentarizasiya komissiyasının üzvləri tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

183. Daimi inventarizasiya komissiyasının sədr müavini kim təyin olunur?

A) Mühasibat xidmətinin rəhbəri

B) Mühasibat uçotu subyektinin rəhbərliyi

C) İntentarizasiya komissiyasının üzvlərindən biri

D) Müəssisənin sədr müavini

E) Mühasibat xidmətinin aparıcı mütəxəssisi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

184. Maddi-məsul şəxs özündə apardığı uçotun və öhdəsində olan aktivlərin vəziyyəti barədə məlumatı (izahatı) inventarizasiya komissiyasına nə zaman verir?

- A) İntentarizasiya başlamazdan əvvəl
- B) İntentarizasiya aparılan zaman
- C) İntentarizasiya aparıldıqdan sonra
- D) İntentarizasiyanın nəticələrinin müəyyən edildiyi gün
- E) İntentarizasiyada əksik mal-əmtəə aşkar olunduğu gün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

185. Aktivlərin və öhdəliklərin faktiki mövcudluğunun müvafiq mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə dair neçə nüsxədən az olmamaqla inventarizasiya siyahısı tərtib edilir?

- A) 1
- B) 2
- C) 3
- D) 4
- E) 5

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

186. İntentarizasiya zamanı aktivin mövcud qalıqları məcburi qaydada hansı yol ilə müəyyən edilmir?

- A) Sayılmaq
- B) Çəkilmək
- C) Baxış keçirilmək

D) Ölçülmək

E) Dəyərini öyrənmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

187. Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı aşağıdakılar hansı yoxlanılmalıdır?

A) Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması

B) Torpaq, tikili və avadanlıqların alış dəyəri

C) Torpaq, tikili və avadanlıqlara çəkilən xərclər

D) Torpaq, tikili və avadanlıqların xalis realizə edilə bilən dəyəri

E) Torpaq, tikili və avadanlıqlarla işləyən işçilərin iş rejimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

188. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən bioloji aktivlər necə qiymətləndirilir?

A) İlkin dəyəri ilə

B) Gömrük deklorasiyasındakı dəyəri ilə

C) Bazar qiyməti ilə

D) Satış qiyməti ilə

E) Xalis realizə edilə bilən dəyəri ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

189. Mühasibat uçotu subyekti tərəfindən təbii sərvətlərin inventarizasiyası zamanı aktiv kimi tanınan aşağıdakı hansı məsrəflər yoxlanılmalı deyil?

- A) Mühasibat uçotu subyektinin təbii sərvətləri üzrə məsrəflər
- B) Topoqrafik, geoloji, biokimyəvi və geofiziki araşdırmaların aparılması üzrə məsrəflər
- C) Tədqiqat əməliyyatlarının aparılması üzrə məsrəflər
- D) Qazma işlərinin aparılması üzrə məsrəflər
- E) Qazma işində işləyən işçilərin əmək haqqıları ilə bağlı məsrəflər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

190. Aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabəlmələr, əskikgəlmələr və itkilər də daxil olmaqla səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) necə uçotda əks etdirilir?

- A) Müəssisənin xərcinə yazılır
- B) Təqsirkar şəxslərin hesabına yazılır
- C) İnvestorun hesabına yazılır
- D) Müəssisənin sosial xərcinə yazılır
- E) Əskikgəlmələr yenidən qiymətləndirilərək amortizasiya olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

191. Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin mühasibat uçotu subyekti tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən ləğv edildikdə və ödənilməsi mümkün olmayan əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər mühasibat uçotu subyekti rəhbərinin yazılı sərəncamına əsasən uçotda necə əks etdirilir?

- A) Xərcə aid edilir

- B) İnvestorun hesabına yazılır
- C) Müəssisənin gəlirinə aid edilir
- D) Əksikgəlmələr yenidən qiymətləndirilərək amortizasiya olunur
- E) Digər artıqgəlmələrin məbləğinə görə kompensasiya edilir və onunla bağlanır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollegiyasının 16 iyul 2013 tarixli № Q-17-li Qərarı

192. Vahidinin ilkin balans dəyəri neçə min manatdan yuxarı olan əsas, o cümlədən xüsusi vəsaitlər (fondlar) SOCAR Prezidentinin sərəncamı əsasında müəssisənin balansından silinir?

- A) 15 min
- B) 20 min
- C) 22 min
- D) 5 min
- E) 32 min

Testin çətinlik dərəcəsi: çətin

İstinad: SOCARSS-004.2013 standartı

193. Nəqliyyat vasitələri təşkilatın balansından silinməsi üçün hansı təşkilatdan müvafiq rəyin alınması vacibdir?

- A) Əmlak Məsələləri Dövlət Komitəsi
- B) Nazirlər Komitəsindən
- C) Tabeçiliyi olduğu nazilikdən
- D) Dövlət İnvestisiya Fondundan
- E) Müəssisənin yerləşdiyi əraziyə uyğun İcra Hakimiyyətindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydaları. Azərbaycan Respublikasının Nazirlər Kabineti, 19.03.2014 tarixli Qərar № 177

194. İnteraktivləşmənin aparılması hansı hallarda məcburi xarakter daşımır?

- A) Müəssisənin əmlakı satıldıqda
- B) Müəssisənin əmlakı alındıqda və icarəyə verildikdə
- C) Müəssisə ləğv edilərkən, ləğv balansы tərtib edilməmişdən əvvəl
- D) Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisə yenidən təşkil edildikdə
- E) Özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişilmədikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2013

195. Əmlakın inventarizasiyası zamanı uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün hansı cədvəllər tərtib edilir?

- A) İnteraktivləşmə cədvəli
- B) İlkin cədvəllər
- C) Əmlakın statistik məlumat cədvəlləri
- D) Əmlakın alışına dair cədvəllər
- E) Rəqəmsal cədvəllər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2014

196. İnteraktivləşmə cədvəllərində aktivlərin artıqgəlmələri və əskikgəlmələri üzrə məbləğlər hansı qiymətlərə uyğun göstərilir?

- A) Artıqgəlmələr bazar qiymətlərinə, əskikgəlmələr mühasibat uçotundakı qiymətlərinə
- B) Artıq gəlmələr mühasibat uçotundakı qiymətlərinə, əskikgəlmələr bazar qiymətlərinə
- C) Hər ikisi bazar qiymətlərinə
- D) Müəssisə rəhbərinin təyin etdiyi qiymətə
- E) Aktivin xalis realizə edilə bilən qiymətinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2015

197. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin ədalətli dəyəri nədir?

- A) Aktivin alış dəyəridir
- B) Aktivin xalis realizə edilə bilən dəyəridir
- C) Aktivin amortizasiya xərclərinin çıxılmasından sonra yaranan dəyəridir
- D) Aktivin yığılmış amortizasiya xərclərinin cəmidir
- E) Ölçülmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alınə bilən və öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiymətdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

198. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin qiymətdən düşmə zərəri nədir?

- A) Aktivin balans dəyəri ilə bərpa olunan dəyəri arasındakı fərqi ifadə edən məbləğdir
- B) Aktivin balans dəyəri ilə amortizasiya xərcləri arasındakı fərqi ifadə edən məbləğdir
- C) Aktivin balans dəyəri ilə ona çəkilən xərclər arasındakı fərqi ifadə edən məbləğdir
- D) Aktivin bərpa olunan dəyəri ilə ona çəkilən xərclər arasındakı fərqi ifadə edən məbləğdir
- E) Aktivin bərpa olunan dəyəri ilə amortizasiya xərcləri arasındakı fərqi ifadə edən məbləğdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

199. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən monetar aktivlər nədir?

- A) Tutulmuş pul vəsaiti və qəti müəyyən olunmuş yaxud təyin edilə bilinən məbləğlərdə alınacaq aktivlərdir
- B) Təyin edilə bilinən məbləğlərdə alınacaq aktivlərə hesablanan pul vəsaitləridir
- C) Fiziki formaya malik olmayan, müəyyən edilə bilən qeyri-pul aktivləridir
- D) Fiziki formaya malik olmayan müəyyən edilə bilməyən aktivlər
- E) Bir ildən çox istismara verilməyən və anbarda saxlanılan aktivlərdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

200. Qeyri-maddi aktiv müəssisənin birləşdirilməsi zamanı alınıbsa, əldə etmə tarixində həmin qeyri-maddi aktivin ilkin dəyəri onun hansı dəyərini əks etdirir?

- A) Ədalətli dəyərini
- B) Xalis realizə edilə bilən dəyərini
- C) Aktivin amortizasiya xərcləri ilə dəyərdəndüşmə zərərinin cəmini
- D) Aktivin amortizasiya xərclərinin ümumi dəyərini
- E) Aktivə çəkilən bütün xərclərin cəmini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

201. Müəssisənin daxili imkanları hesabına yaradılmış qeyri-maddi aktivlərin tanınma meyarlarına cavab verdiklərini qiymətləndirmək məqsədilə müəssisə aktivin yaradılmasını hansı mərhələlərə bölür?

- A) Tədqiqat fazası-Layihə fazası

B) Tədqiqat fazası-Təcrübə-konstruktor fazası

C) Qeyri-istehsal fazası-Daxili faza

D) Təcrübə-konstruktor fazası-Daxili faza

E) Layihə fazası-Daxili faza

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

202. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən təcrübə-konstruktor işləri fəaliyyətlərinə aşağıdakılardan hansı aid ola bilməz?

A) İstehsaldan və istifadədən əvvəl prototiplərin və ya modellərin dizaynı, tikilməsi və yoxlanması

B) Yeni texnologiyanı istifadə etməklə alətlərin, detalların dizaynı

C) Kommersiya istehsalı ilə məşğul olmaq üçün iqtisadi cəhətdən real olmayan sınaq zavodunun dizaynı, tikintisi və fəaliyyəti

D) Yeni və təkmilləşdirilmiş materiallar, vasitələr, məhsullar, proseslər, sistemlər və ya xidmətlər üçün seçilmiş alternativin dizaynı, tikintisi və yoxlanması

E) yeni biliyin əldə olunmasına yönəlmiş fəaliyyətlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

203. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən istifadədə olan dəyər nədir?

A) Aktivdən və ya nağd yaradan vahiddən hasil edilməsi gözlənilən gələcək nağd pul vəsaitlərinin cari dəyəridir

B) Aktivdən və ya nağd yaradan vahiddən hasil edilmiş nağd pul vəsaitlərinin cari dəyəridir

C) Aktivlərin amortizasiyasından yaranan xərclərin cari dəyəridir

D) Aktivin alınmasına çəkilən xərclərlə onun gələcəkdə verəcəyi gəlirlərin arasındakı fərkdir

E) Aktivin bazar dəyəridir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

204. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin qiymətdən düşməsinin düzgün izahı hansıdır?

- A) Aktivin balans dəyəri ilkin dəyərini aşan zaman qiymətdən düşür
- B) Aktivin ilkin dəyəri amortizasiya ayırmalarını aşan zaman qiymətdən düşür
- C) Aktiv onun balans dəyəri bərpa edilə bilən məbləğini aşan zaman qiymətdən düşür
- D) Aktivin bərpa edilə bilən dəyəri amortizasiya xərclərini aşan zaman qiymətdən düşür
- E) Aktivin bərpa edilə bilən dəyəri xalis realizə edilə bilən dəyərini aşan zaman qiymətdən düşür

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

205. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartı təsərrüfat subyektindən hələ istifadədə olmayan qeyri-maddi aktivin balans dəyərini qiymətdən düşməyə görə ən azı ildə neçə dəfə yoxlamağı tələb edir?

- A) 1 dəfə
- B) 2 dəfə
- C) 3 dəfə
- D) 4 dəfə
- E) 5 dəfə

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

206. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən yenidən qiymətləndirilməmiş aktiv üzrə qiymətdən düşmədən itki necə tanınır?

- A) Kapital qoyuluşu kimi tanınır
- B) Gəlir və ya zərərdə tanınır
- C) Gələcək dövrün gəlirləri kimi tanınır
- D) Divident kimi tanınır
- E) Amortizasiya olunmamış dəyər kimi tanınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

207. Aktivlərin qiymətdən düşməsi adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin və ya nağd yaradan vahidin bərpa edilə bilən məbləği aşağıdakılardan hansıdır?

- A) Onun silinmə xərcləri çıxılmaqla ədalətli dəyəri ilə istifadədə olan dəyərindən daha aşağı olandır
- B) Onun silinmə xərcləri çıxılmaqla ədalətli dəyəri ilə istifadədə olan dəyərindən daha yuxarı olandır
- C) Onun xalis realizə edilə bilən dəyəri ilə istifadədə olan dəyərindən daha aşağı olandır
- D) Onun xalis realizə edilə bilən dəyəri ilə istifadədə olan dəyərindən daha yuxarı olandır
- E) Onun silinmə xərcləri çıxılmaqla xalis realizə edilə bilən dəyəri ilə istifadədə olan dəyərindən daha aşağı olandır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

208. Torpaq, tikili və avadanlıqlar adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına aşağıdakı aktivlərdən hansı tətbiq edilir?

- A) Satış üçün saxlanılmış uzunmüddətli aktivlər
- B) Barverən bitkilərdən alınan məhsullar
- C) Neft, təbii qaz və oxşar bərpa edilməyən ehtiyatlar kimi yeraltı sərvətlər
- D) Faydalı qazıntılardan istifadə hüquqları
- E) Məhsul istehsal üçün alınmış avadanlıqları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

209. Torpaq, tikili və avadanlıqlar adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən müəssisəyə xas olan dəyər nədir?

- A) Aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir
- B) İstismara yararlı müddətdə aktivlərin amortizasiya edilmiş dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik) paylaşdırılmasıdır
- C) Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir
- D) Aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərq ifadə edən məbləğdir
- E) Bir-birindən asılı olmayan, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatları həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatların icrası zamanı aktivlə əvəz edilməsi və ya öhdəliklərin əvəzində ödənilməsi mümkün olan vəsaitlərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

210. "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən icarənin ləğv edilə bilməyən müddəti aşağıdakı hansı halda dəyişmir?

- A) İcarəçi daha əvvəl müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olmayan hüququnu istifadə etdikdə
- B) İcarəçi daha əvvəl müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olan hüququnu istifadə etmədikdə
- C) İcarəçinin daha əvvəl müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olmayan hüququndan istifadə etməsini müqavilə üzrə məcbur edən hadisə baş verdikdə
- D) İcarəçinin daha əvvəl müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olan hüququndan istifadə etməsini müqavilə üzrə qadağan edən hadisə baş verdikdə
- E) İcarəçinin daha sonra müəssisənin müəyyən etdiyi icarə müddətinə daxil olan hüququndan istifadə etməsini müqavilə üzrə məcbur edən hadisə baş verdikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartı

211. "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən icarə müddətinin başlanğıc tarixində icarəçi istifadə hüququ olan aktivi hansı dəyərlə ölçməlidir?

- A) İlkin dəyərlə
- B) Sonrakı dəyərlə
- C) Qalıq dəyərlə
- D) İstehsal dəyərlə
- E) Düz xətlə dəyərlə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartı

212. "İcarələr"adlı 16 №-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən İcarə ödənişləri, icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi ilə diskontlaşdırılmalıdır. Əgər bu faiz dərəcəsinin müəyyən edilməsi mümkün deyilsə, onda icarəçinin hansı faiz dərəcəsi istifadə olunmalıdır?

- A) Borc kapitalı üzrə artan faiz dərəcəsi

B) Debitor borclar üzrə artan faiz dərəcəsi

C) Azalan borclar üzrə artan faiz dərəcəsi

D) Gəlirlər üzrə artan faiz dərəcəsi

E) Xərclər üzrə artan faiz dərəcəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "İcarələr" adlı 16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartı

213. Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar adlı 5 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartına əsasən müəssisə, satış üçün saxlanılmış kimi təsnif edilən uzunmüddətli aktivi hansı dəyərlərlə qiymətləndirməlidir?

A) mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: Uzun müddətli və balans dəyəri ilə

B) mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: Alıcılıq və balans dəyəri ilə

C) mövcud olan iki dəyərdən ən yuxarı dəyərlə: Bazar və balans dəyəri ilə

D) mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: Satış xərcləri çıxılmaqla ədalətli dəyərlə və ya balans dəyəri ilə

E) mövcud olan iki dəyərdən ən aşağı dəyərlə: Bazar dəyəri və satış xərcləri çıxılmaqla ədalətli dəyər ilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar" adlı 5 No-li Maliyyə Hesabatının Beynəlxalq Standartı

214. Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar adlı 5 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartına əsasən istifadə dəyəri nədir?

A) Satış xərcləri çıxılmaqla ədalətli dəyər və ya balans dəyərinədən daha yüksək olan dəyərdir

B) Ölçülmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alın bilən qiymətdir

C) Öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiymətdir

D) Satış xərcləri çıxılmaqla ədalətli dəyər və ya balans dəyərinədən daha aşağı olan dəyərdir

E) Aktivin davamlı istifadəsindən və onun faydalı istifadə müddətinin sonunda xaric olunmasından yaranması gözlənilən qiymətləndirilən gələcək pul vəsaitləri daxilolmalarının diskontlaşdırılmış dəyəridir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satış üçün saxlanılmış uzunmüddətli aktivlər vədayandırılmış əməliyyatlar”adlı 5 No-li MaliyyəHesabatının Beynəlxalq Standartı

215. “Torpaq, tikili və avadanlıqlar”adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən Torpaq, tikili və avadanlıqlar üzrə hansı amortizasiya metodlarından istifadə edilir? Tam doğru cavabı müəyyən edin.

- A) Düz xətlı metod, İstehsal vahidi metodu, Gəlir metodu
- B) Düz xətlı metod, Azalan qalıq metodu, İstehsal vahidi metodu
- C) Düz xətlı metod, , Gəlir metodu, Azalma metodu,
- D) İstehsal vahidi metodu, son qalıq dəyəri metodu
- E) İstifadə müddətinin illərinin cəmi metodu, azalan qalıq metodu

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Torpaq, tikili və avadanlıqlar”adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

216. “Torpaq, tikili və avadanlıqlar”adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin balans dəyəri hansı dəyərdir?

- A) aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir
- B) aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir
- C) aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə edən dəyərdir
- D) yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir
- E) aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

217. "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən müəssisə torpaq, tikili və avadanlıqları aktiv kimi tanıdıqdan sonra hansı ölçmə modelini özünün uçot siyasəti kimi seçə bilər?

- A) Azalan qalıq və yenidənqiymətləndirmə modelini
- B) Azalan qalıq və ilkin dəyər modelini
- C) İlkin dəyər və yenidənqiymətləndirmə modelini
- D) İlkin dəyər və son qalıq dəyəri modelini
- E) Sona qalıq dəyəri və yenidənqiymətləndirmə modelini

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

218. İqtisadi mahiyyətinə görə, icarə müqaviləsinin hansı növləri var?

- A) Maliyyə və əməliyyat icarəsi
- B) Daşınar və daşınmaz icarə
- C) Maliyyə və stabil icarə
- D) Lizing və maliyyə icarəsi
- E) Daşınar, daşınmaz və lizing icarəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "İcarələr" adlı 16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standart

219. "İcarələr" adlı 16 No-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına əsasən əməliyyat icarəsi haqda aşağıdakılardan hansı yalnızdır?

A) İcarədar icarə ödənişlərini ya düz-xətt üsulu ilə ya da digər sistemətik üsulla gəlir kimi tanıyır.

B) Aktivin mülkiyyətçiliyi ilə bağlı əsas etibarilə bütün risklər və mükafatlar ötürülmür

C) İcarədar, amortizasiya daxil olmaqla, icarə gəlirinin əldə edilməsi üçün çəkilən məsrəfləri xərc kimi tanıyır

D) İcarədar əməliyyat icarəsinin əldə edilməsi zamanı çəkilən birbaşa məsrəfləri icarəyə verilmiş aktivin balans dəyərində əlavə edir və bu məsrəfləri, icarə gəlirini tanıdığı eyni üsulla icarə müddəti boyunca xərc kimi tanıyır

E) İcarədar icarəyə götürülən atıvləri öz balans hesabatlarında tanıyır və onları icarə obyektinə qoyulmuş xalis investisiya dəyərində bərabər məbləğdə debitor borcları kimi təqdim edir.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "İcarələr" adlı 16 Nö-li Maliyyə Hesabatlarının Beynəlxalq Standart

220. Aktivlərin qiymətdən düşməsi adlı 36 Nö-li Mühasibat Uçotunun Beynəlxalq Standartı aşağıdakı aktivlərdən hansının qiymətdən düşməsinin uçotu üçün tətbiq edilir?

A) Ehtiyatlar

B) Təxirə salınmış gəlir vergisi ilə olan aktivlər

C) İşçilərə əlavə ödənişlərdən yaranan aktivlər

D) İstehsal üçün istifadə edilən uzunmüddətli aktivlər

E) Satış üçün saxlanılan dövriyyədən kənar aktivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari (24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühasibat uçotunun beynəlxalq standartları

221. Aktivlərin qiymətdən düşməsi adlı 36 Nö-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin ləğv etmə xərcləri aşağıdakılardan hansıdır?

A) Maliyyə xərcləri

B) Gəlir vergisi xərcləri

C) İstehsal artım xərcləri

D) maliyyə xərcləri və gəlir vergisi xərcləri sitisna olmaqla birbaşa aktivin və ya nağd yarıdan vahidin ləğvinə aid edilə bilən istehsalın artım xərcləri

E) Maliyyə hesabatlarında aktivin qalıq dəyərindən aşağı dəyərə əvəz edilmiş digər məbləğ

Testin çətinlik dərəcəsi: asan

İstinad: www.maliyye.gov.az/static/140/muhasibat-ucotunun-beynelxaq-standartlari
(24.06.2020)/ Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mühəsibat uçotunun beynəlxalq standartları

222. Qeyri-maddi aktivlər adlı 38 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən qeyri-maddi aktivlər hansı aktivlərdir?

A) Fiziki formaya malik aktivlər

B) Fiziki formaya malik daşına bilməyən aktivlər

C) Fiziki formaya malik olmayan aktivlər

D) Fiziki formaya malik olmayan müəyyən edilə bilməyən aktivlər

E) Fiziki formaya malik olmayan müəyyən edilə bilən qeyri-pul aktivləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartı

223. Aşağıdakılardan hansı mühəsibat uçotu sənədi deyil?

A) İlkin uçot sənədləri

B) Mühəsibat uçotu registrləri

C) Maliyyə hesabatları

D) Uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər

E) Müəssisənin Nizamnaməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mühəsibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu

224. Aşağıdakılardan hansı qısamüddətli aktivdir?

- A) torpaq və onun üzərində olan tikililər
- B) barverən bitkilər
- C) alqı-satqı məqsədləri üçün saxlanılan aktivləri
- D) avtonəqliyyat vasitələri
- E) inzibati idarələrdə avadanlıqlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

225. Aşağıdakılardan hansı qeyri-maddi aktivdir?

- A) Binalar
- B) Tikililər
- C) Hesablama texnikası
- D) Lisenziyalar
- E) Pul vəsaitləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

226. Maliyyə vəziyyəti haqqında hesabatda aktivlər hissəsinə aid olmayan element hansıdır?

- A) ticarət və digər kreditor borcları
- B) Qeyri-maddi aktivlər
- C) mal-material ehtiyatları
- D) ticarət və digər debitor borcları
- E) pul vəsaitləri və onların ekvivalentləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Maliyyə hesabatlarının təqdimatı" adlı 11 No-lü Mühəsibat Uçotunun Beynəlxalq Standartı

227. Maliyyə vəziyyəti haqqında hesabatda öhdəliklər hissəsinə aid olmayan element hansıdır?

A) ticarət və digər kreditor borcları

B) qiymətləndirilmiş öhdəliklər

C) təxirə salınmış vergi öhdəlikləri

D) əsas müəssisə kapital sahiblərinə aid olan buraxılmış səhmdar kapitalı və kapital ehtiyatları

E) Maliyyə öhdəlikləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Maliyyə hesabatlarının təqdimatı" adlı 11 No-lü Mühəsibat Uçotunun Beynəlxalq Standartı

228. Aşağıdakı ödənişlərdən hansı (əmək məzuniyyəti istisna olmaqla qalan bütün hallar üçün) orta əmək haqqı hesablanarkən nəzərə alınmır?

A) Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər

B) Məcburi işburaxma dövrünün ödənilməsi

C) İqlim şəraitinə görə əmsallar üzrə əlavə ödənişlər

D) Əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı

E) Əmək qabiliyyətini müvəqqəti itirməyə görə, hamiləliyə və doğuma görə müavinətlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə - 15 iyul 2000-ci il tarixli 126 №-li qərarı

229. Aşağıdakı ödənişlərdən hansı (əmək məzuniyyəti istisna olmaqla qalan bütün hallar üçün) orta əmək haqqı hesablanarkən nəzərə alınır?

A) İş vaxtından artıq iş saatlarının ödənilməsi

B) Kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli iş, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada görə)

C) Qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər)

D) İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində iş görə ödəmələr

E) Müvəqqəti əvəzetməyə görə ödəmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi barədə - 15 iyul 2000-ci il tarixli 126 №-li qərarı

230. Əmək haqqının müəyyən hissəsi işçinin razılığı olmadan mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə və digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilərmi? Verilə bilərsə, əmək haqqının hansı hissəsi verilə bilər?

A) Xeyr, işçinin razılığı olmadan verilə bilməz; İşçinin razılığı ilə 30 %-ə qədəri

B) Bəli verilə bilər, 15 %-ə qədəri

C) Bəli verilə bilər; 30 %-ə qədəri

D) Xeyr, işçinin razılığı olmadan verilə bilməz; İşçinin razılığı ilə 20 %-ə qədəri

E) Bəli verilə bilər; 20 %-ə qədəri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

231. Məzuniyyət dövrü üçün orta əmək haqqının hesablanması zamanı hansı ödənişlər nəzərə alınır?

A) İşçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödənişlər

B) İstifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya

C) Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər (mükafatlar da daxil olmaqla)

D) Maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər

E) Müvəqqəti əvəzetməyə görə ödənişlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə - 25 avqust 1999-cu il tarixli 137 №-li qərarı

232. Məzuniyyət dövrü üçün orta əmək haqqı hesablanarkən aşağıdakılardan hansı nəzərə alınmır?

A) İstirahət, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənişlər

B) İstifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya

C) İş vaxtından artıq iş saatlarının ödənilməsi

D) Müvəqqəti əvəzetməyə görə ödənişlər

E) Kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli iş, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada görə)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə - 25 avqust 1999-cu il tarixli 137 №-li qərarı

233. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülməmiş işə görə əməyin vaxtamuzd ödənilmə sistemində əmək haqqı hansı qaydada ödənilir?

A) Gündəlik tarif maaşının 1,5 misli

B) Gündəlik tarif maaşının 2 misindən aşağı olmamaqla

C) Gündəlik tarif maaşının 1,5 misindən aşağı olmamaqla

D) Gündəlik tarif maaşının 2 misli

E) Gündəlik tarif maaşının 1 misli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

234. Məzuniyyət dövrü üzrə orta əmək haqqının hesablanma alqoritmində buraxılmış boşluqları tamamlayın:

Məzuniyyətdən əvvəlki ... təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini ... bölməklə orta əmək haqqının məbləği tapılır və alınan məbləği ... bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur

A) 6; 6-ya; 30,4-ə

B) 12; 12-yə; 30,4-ə

C) 12; 12-yə; 30-a

D) 6; 6-ya; 30-a

E) 3; 3-ə; 30,4-ə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

235. Əmək məzuniyyəti istisna olmaqla qalan bütün hallar üzrə orta əmək haqqı necə hesablanır?

A) Ödənişdən əvvəlki 3 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə 1 günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir

B) Ödənişdən əvvəlki 3 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 3-ə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək əmək haqqı saxlanılan təqvim günlərinin sayına vurulur

C) Ödənişdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 365-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur

D) Ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə 1 günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir

E) Məzuniyyətdən əvvəlki 2 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 2-yə bölməklə orta əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

236. Göstərilənlərdən hansı işçinin ərizəsi olmadan onun əmək haqqından tutula bilməz?

A) İşçinin kreditorlarının tələbi ilə işçinin borcları (kommunal xərclər, bankdan aldığı kreditlər və digər şəxsi borcları)

B) Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu

C) İşəgötürənə işçinin (tam maddi məsuliyyət daşdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği

D) Qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ

E) Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

237. Göstərilənlərdən hansı işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutula bilər?

A) Xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyətə xərclərinin məbləği

B) İşçinin kreditorlarının tələbi ilə işçinin borcları (kommunal xərclər, bankdan aldığı kreditlər və digər şəxsi borcları)

C) Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər

D) Təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş pulun məbləği

E) Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

238. İstifadə olunmamış məzuniyyət üzrə kompensasiya vaxtı üçün orta əmək haqqı necə hesablanır?

A) Məzuniyyətdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə 1 günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir

B) Məzuniyyətdən əvvəlki 6 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 6-ya bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur

C) Məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur

D) Məzuniyyətdən sonrakı 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30-a bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur

E) Məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 365-ə bölməklə bir günlük əmək haqqının məbləği müəyyən edilərək məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

239. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə neçə gündən az olmayan məzuniyyət verilməlidir?

A) 46 təqvim günü

B) 31 təqvim günü

C) 56 təqvim günü

D) 42 təqvim günü

E) 21 təqvim günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

240. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı qaydada ödənilir?

A) İlk 14 təqvim günü üzrə məcburi dövlət sosial sığorta haqları hesabına, qalan günlər üçün isə sığortaedənin vəsaiti hesabına

B) İlk 14 təqvim günü üzrə sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına

C) Sığortaedənin vəsaiti hesabına

D) Məcburi dövlət sosial sığorta haqları hesabına

E) İlk 14 iş günü üzrə sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

241. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı üçün müavinətin hesablanması məqsədilə bir iş gününə düşən orta gündəlik qazanc necə təyin edilir?

A) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 2 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki təqvim günlərinin sayına bölərək

B) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı 30,4-ə bölərək

C) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölərək

D) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki təqvim günlərinin sayına bölərək

E) İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 2 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölərək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

242. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından hansı dövrə düşən iş günləri çıxılır?

A) Uşaq 3 yaşına çatanaqək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü

B) Hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü

C) Əmək məzuniyyəti dövrü

D) Əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr

E) Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

243. Aşağıda göstərilən hansı ödənişlər məcburi dövlət sosial sığorta ödəməsi hesab edilmir?

A) Əmək xəsarəti üzrə müavinət

B) Hamiləliyə və doğuma görə müavinət

C) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün)

D) Uşağın anadan olmasına görə birdəfəlik müavinət

E) Dəfn üçün müavinət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

244. Göstərilən hansı gəlir növlərinə məcburi dövlət sosial sığorta haqqı hesablanır?

- A) Qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri
- B) Əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar)
- C) İstehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri
- D) Məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri
- E) İşçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

245. Sadalanan hansı gəlir növlərinə məcburi dövlət sosial sığorta haqqı hesablanmır?

- A) Əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar)
- B) Kollektiv müqavilə əsasında ödənilən yemək xərci
- C) Birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər (mükafatlar da daxil olmaql)
- D) Sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət
- E) Əmək məzuniyyətinə görə ödəmələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə - 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı

246. İşçinin 1 (bir) ezamiyyət gününə düşən orta əmək haqqı hansı alqoritmlə hesablanır?

A) Ödənişdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-ə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 30,4-ə bölməklə

B) Ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə

C) Ödənişdən əvvəlki 1 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aydakı iş günlərinin sayına bölməklə

D) Ödənişdən əvvəlki 2 təqvim ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı təqvim günlərinin sayına bölməklə

E) Ödənişdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği 365-ə bölməklə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

247. Xarici ölkələrə ezamiyyət zamanı mövcud normalar aşağıdakılardan hansıların ezamiyyət xərci kimi ödənilməsinə nəzərdə tutmur?

A) Gündəlik xərclər

B) Mehmanxana xərci

C) nəqliyyat (taksidən istifadə istisna olmaqla)

D) Tədbirdə iştirak xərci

E) Rabitə xərci

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin - Ezamiyyət xərclərinin normaları haqqında - 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarı

248. Əgər mühasibat uçotunun yeni subyekti oktyabr ayının 1-dən sonra təsis olunmuşdursa, onun üçün birinci hesabat dövrü hansı periodu əhatə etməlidir?

A) onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla

B) növbəti ilin yanvar ayının 1-dən oktyabr ayının 31-i də daxil olmaqla

C) onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin oktyabr ayının 31-i də daxil olmaqla

D) onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla

E) onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən asılı olmayaraq, yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, 716- IIQ, 29 iyun 2004

249. İstehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə işçi, onun razılığı olmadan, hansı müddətə müvəqqəti olaraq başqa işə keçirilə bilər?

A) İki ay

B) Doqquz ay

C) Bir ay

D) Altı ay

E) Üç ay

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

250. İşçinin stajı on ildən 15 ilədək olduqda ona nə qədər əlavə məzuniyyət müddəti verilməlidir?

A) 1 həftə

B) 2 təqvim günü

C) 4 təqvim günü

D) 2 həftə

E) 6 təqvim günü

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

251. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən gələcəkdə satışı həyata keçirilənədək mal-material ehtiyatları maliyyə hesabatlarında hansı formada uçota alınmalıdır?

A) Satış gəliri kimi

B) Satışın maya dəyəri kimi

C) Öhdəlik kimi

D) Aktiv kimi

E) Xərc kimi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

252. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən ehtiyatların mümkün xalis satış dəyəri necə hesablanır?

A) Satış qiyməti çıxılsın işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər vurulsun satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

B) Satış qiyməti üstəgəl işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər

C) Satış qiyməti üstəgəl işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər çıxılsın satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

D) Satış qiyməti çıxılsın işin tamamlanmasına çəkilməsi ehtimal edilən xərclər və satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

E) Satış qiyməti üstəgəl satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

253. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən tamamlayın:

"Ehtiyatların balans dəyərinin mümkün xalis satış dəyərində hətər-hansı azalma məbləği və onlar üzrə bütün itkilər bu azalmanın və ya itkinin ... tanınmalıdır".

A) Baş verdiyi dövrdə xərc kimi

B) Növbəti dövrdə Mənfəət və zərər haqqında hesabatda xərc kimi

C) Kapitalın tərkibində yenidənqiymətləndirmə ehtiyatında

D) Baş verdiyi dövrdə Mənfəət və zərər haqqında hesabatda xərcin azalması kimi

E) Mal-material ehtiyatının növündən asılı olaraq zərərdə və yenidənqiymətləndirmə ehtiyatında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

254. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən mal-material ehtiyatlarının ilkin dəyərinə aşağıdakılardan hansı daxildir?

A) Alış qiyməti

B) Satış məsrəfləri

C) İstehsal prosesində növbəti mərhələyə keçid üçün lazım olan məsrəflər istisna olmaqla, saxlama (anbar) məsrəfləri

D) Mal-material ehtiyatlarının hazırkı vəziyyətə və ərəziyə gətirilməsi ilə heç bir əlaqəsi olmayan inzibati qaimə məsrəfləri

E) Xammal, əmək haqqı və digər istehsal məsrəfləri üzrə normadan artıq sərf edilən məbləğlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

255. "Ehtiyatlar" adlı 2 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən (bir-birini əvəz edə bilməyən ayrı-ayrı maddələr üzrə ehtiyatlar və xüsusi layihələr üçün istehsal edilmiş və nəzərdə tutulmuş mal və xidmətlər istisna olmaqla ehtiyatların ilkin dəyəri aşağıdakı hansı metodun əsasında müəyyənləşdirilə bilər?

A) Mümkün xalis satış dəyəri

B) Normativ dəyər

C) Orta dəyər

D) LİFO

E) Orta çəkili dəyər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Ehtiyatlar" adlı 2 №-li MUBS

256. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən hansı cavab variantı qeyri-maddi aktivi əks etdirir?

A) Maşın və avadanlıqlar

B) Proqram təminatı

C) Kompüter vasitələri

D) CD disklər

E) Torpaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

257. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən qeyri-maddi aktivin müəssisə daxilində yaradılması prosesinin tədqiqat mərhələsində çəkilən xərclər:

A) Yarandıqları dövrdə xərc kimi uçota alınmalıdır

B) Yarandıqları dövrdə xərclərin azalması kimi uçota alınmalıdır

C) Aktiv kimi tanınmalıdır

D) Növbəti dövrdə qeyri-maddi aktiv kimi tanınmalıdır

E) Növbəti dövrdə xərc kimi tanınmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

258. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən hansı şərtlər yerinə yetirildikdə qeyri-maddi aktivin müəssisə daxilində yaradılması prosesinin təcrübə-konstruktor işləri mərhələsində çəkilən xərclər qeyri-maddi aktiv kimi tanına bilməz?

A) İstifadə və satış üçün yararlı olacaq qeyri-maddi aktivin tamamlanmasının texniki cəhətdən mümkünlüyü

B) Qeyri-maddi aktivin tamamlanması, istifadəsi və satışı ilə bağlı niyyətin mövcudluğu

C) Müəssisənin qeyri-maddi aktivini istifadə etmək və satmaq bacarığına malik olmaması

D) Qeyri-maddi aktivin gələcək iqtisadi səmərəni necə yaradacağını şərtləndirən amillərin mövcudluğu

E) qeyri-maddi aktiv yaradılan zaman əmələ gələn və aktivin yaradılmasına aidiyyəti olan məsrəflərin ədalətli əsasda hesablanması bacarığını

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qeyri-maddi aktivlər adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

259. "Qeyri-maddi aktivlər" adlı 38 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən qeyri-maddi aktivlərin hazırlanması üçün sərf olunan hansı məsrəflər yarandığı andan etibarən xərc kimi tanınacaqlar?

A) yeni biliyin əldə olunmasına yönəlmiş fəaliyyətlər üzrə məsrəflər

B) istehsaldan və istifadədən əvvəl prototiplərin və ya modellərin dizaynı, tikilməsi və yoxlanması məsrəfləri

C) yeni texnologiyaları istifadə etməklə alətlərin, detalların dizaynı məsrəfləri

D) yeni və təkmilləşdirilmiş materiallar, vasitələr, məhsullar, proseslər, sistemlər və ya xidmətlər üçün seçilmiş alternativin dizaynı, tikintisi və yoxlanması məsrəfləri

E) kommersiya istehsalı ilə məşğul olmaq üçün iqtisadi cəhətdən real olmayan sınaq zavodunun dizaynı, tikintisi və fəaliyyəti üzrə məsrəflər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Qeyri-maddi aktivlər" adlı 38 №-li MUBS

260. "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən keçmiş dövrlərin səhvi necə düzəldilməlidir?

A) Yalnız cari dövrdə

B) Perspektiv qaydada

C) Yarandığı dövrdə

D) Retrospektiv qaydada

E) Yalnız gələcək dövrlərdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li MUBS

261. "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li Mühəsibat Uçotunun Beynəlxalq Standartına əsasən uçot siyasəti nədir?

A) Maliyyə hesabatlarının hazırlanması zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, əsaslar, şərtlər və qaydalardır

B) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.

C) Maliyyə hesabatlarının təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, əsaslar, şərtlər və qaydalardır

D) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər, üsullar, metodlar, əsaslar, şərtlər və qaydalardır

E) Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən müəyyən prinsiplər və şərtlərdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı 8 №-li MUBS

262. "Hesabat tarixindən sonra baş vermiş hadisələr"adlı 10 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən hesabat tarixindən sonra, lakin maliyyə hesabatlarının təsdiq olunmasından əvvəl baş verən aşağıdakı hadisələrdən hansıları üzrə düzəliş edilməsi tələb edilmir?

A) Hesabat dövrünün sonunda (balans hesabatı tarixində) borclu olan müştərinin iflasa uğraması

B) . hesabat dövründən sonra ehtiyatların satılması

C) Hesabat dövründən (balans hesabatı tarixindən) əvvəl alınmış aktivlərin ilkin dəyərinin müəyyənləşdirilməsi

D) Adi səhmlər üzrə dividendlərin bəyan edilməməsi

E) investisiyaların ədalətli dəyərinin aşağı düşməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər"adlı 8 №-li MUBS

263. "Torpaq, tikili, avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin balans dəyəri necə müəyyən edilə bilər?

A) Yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir

B) Aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri

C) Aktivin davamlı istifadəsindən və istismar müddətinin sonunda silinməsindən gözlənilən nağd pul vəsaiti axınının diskontlaşdırılmış dəyəri

D) Aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərq ifadə edən məbləğ

E) Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Torpaq, tikili və avadanlıqlar" adlı 16 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

264. "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"adlı 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına istinadən aşağıdakılardan hansı "investisiya fəaliyyətindən pul vəsaitləri axınına" aiddir?

- A) Uzunmüddətli aktivlərin satışından əldə edilən mənfəət
- B) Cəlb edilmiş borclar üzrə faizlərin ödənilməsi
- C) Uzunmüddətli aktivlərin satışından daxil olan pul vəsaiti
- D) Ödənilmiş dividendlər
- E) Uzunmüddətli borc öhdəliklərinin yaranmasından əldə olunan pul vəsaitləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"adlı 7 №-li MUBS

265. "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"adlı 7 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən "Pul vəsaitlərinin hərəkəti ...".

- A) Uzunmüddətli aktivlərin və pul vəsaitlərinin ekvivalentlərinə aid olmayan investisiyaların əldə edilməsi və xaric olmasıdır
- B) Müəssisənin əsas gəlir gətirən, habelə, investisiya fəaliyyətindən və maliyyələşdirmə üzrə fəaliyyətdən başqa digər fəaliyyətlərindən daxilolmalardır
- C) Qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan yüksək likvidli qoyuluşlardır
- D) Kassada olan pul vəsaitlərinin qalığı, bank hesablarında saxlanılan və tələb edilə bilən depozitdir
- E) Pul vəsaitlərinin və onların ekvivalentlərinin daxilolmaları və xaric olmalarıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"adlı 7 №-li MUBS

266. "Aktivlərin Qiymətdən düşməsi"adlı 36 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən aktivin bərpa edilə bilən məbləğinə aid olan cavab aşağıdakılardan hansıdır?

- A) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə son qalıq dəyəri arasında ən kiçik məbləğdir

- B) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə istifadə dəyəri arasında ən kiçik məbləğdir
- C) Aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri ilə son qalıq dəyəri arasında ən böyük məbləğdir
- D) Aktivin Bərpa edilə bilən məbləği onun silinmə xərcləri çıxılmaqla ədalətli dəyəri və istifadədə olan dəyərindən yuxarı olan məbləğdir
- E) Aktivin ilkin dəyəri ilə onun balans dəyəri arasında ən böyük məbləğdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Aktivlərin Qiymətdən düşməsi"adlı 7 №-li MUBS

267. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti necə müəyyən olunmalıdır?

- A) 7 saatdan çox ola bilməz
- B) 6 saatdan az, 7 saatdan isə çox ola bilməz
- C) 6 saatdan çox ola bilməz
- D) 8 saatdan az ola bilməz
- E) 6 saatdan az ola bilməz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

268. "İş vaxtının cəmlənmiş uçotu tətbiq edilən müəssisələrdə qeydiyyat (uçot) dövrü A ildən artıq, gündəlik işin (növbənin) müddəti isə B saatdan çox ola bilməz".

A və B-ni təyin edin:

- A) 3; 12
- B) 2; 12
- C) 2; 8
- D) 1; 12
- E) 1; 8

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

269. Gecə vaxtı günün hansı hissəsi hesab olunur?

- A) Saat 20-dən səhər saat 8-dək olan müddət
- B) Saat 22-dən səhər saat 10-dək olan müddət
- C) Saat 20-dən səhər saat 6-dək olan müddət
- D) Saat 22-dən səhər saat 6-dək olan müddət
- E) Saat 21-dən səhər saat 9-dək olan müddət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

270. Tamamlayın: "Ödənişli əsas məzuniyyət ... günündən az olmayaraq verilməlidir".

- A) 28 təqvim günündən
- B) 28 iş günündən
- C) 14 iş günündən
- D) 21 iş günündən
- E) 21 təqvim günündən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

271. Aşağıdakılardan hansılar müəssisələrdə mənfəət və zərərlər haqqında hesabatların tərtib edilmə variantıdır?

- A) Xərclərin funksiyaları üzrə-Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə
- B) Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə-Xərclərin növləri üzrə
- C) Xərclərin növləri üzrə-Xərclərin funksiyaları üzrə

D) Xərclərin funksiyaları üzrə-Xərclərin maddələri üzrə

E) Xərclərin maddələri üzrə-Xərclərin xarakteri (xüsusiyyətləri) üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Maliyyə hesabatlarının təqdimatı"adlı1No-li Mühasibat Uçotunun Beynəlxalq Standartı

272. "Müəssisələrin birləşməsi"adlı 3 No-li Maliyyə Hesabatının Beynəlxalq Standarta əsasən Aşağıdakılardan hansı ölçülmə dövründə edilən düzəlişlərə aid deyildir?

A) Əldə edilmiş müəssisənin işçilərinin əmək haqlarının hesablanması

B) Əldə edilmiş, müəyyən edilə bilən aktivlər, qəbul edilmiş öhdəliklər və əldə edilmiş müəssisədə hər hansı bir nəzarət səhm paketinə malik olmayan iştirak payı

C) Əldə edilmiş müəssisə üçün köçürülmüş kompensasiyanı və ya qudvilin ölçülməsində istifadə edilən digər məbləği

D) Mərhələlərlə əldə edilmiş müəssisələrin birləşməsində əvvəllər əldə edilmiş müəssisədə alıcı müəssisənin sahib olduğu səhm payı üzrə iştirakı

E) Yaranan qudvili və ya güzəştli alış üzrə qazancı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Müəssisələrin birləşməsi"adlı 3 No-li Maliyyə Hesabatının Beynəlxalq Standartı

273. Təqdim Edilmiş Sənədlərdə Uyğunsuzluq Və Çatışmazlıq Olduqda Mərkəzi Ləğvetmə Komissiyası Tərəfindən Müəssisələrə Nə Kimi Müraciət Edilir?

A) Yazılı Sorğu İstənilir

B) Sorğu Göndərilir

C) Vitse-Prezidentdəndə Bildiriş Göndərilir

D) Vitse-Prezidentdəndə Yazılı Sorğu Göndərilir

E) Müəssisələrə Bildiriş Göndərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: ARDNŞ-nin 15 avqust 2013-cü il tarixli 114 nömrəli SOCARSS-004.2013 standart sənədi

274. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının Q-17 Qərarına Əsasən Aktivlərin Inventarizasiyasının Aparılması Hansı Halda Məcburiyyət Daşımır?

- A) Mühasibat Uçotu Subyektinin Aktivləri Satıldıqda, Alındıqda, İcarəyə Və İstifadəyə Verildikdə
- B) Qanunvericilikdə Nəzərdə Tutulmuş Qaydada Mühasibat Uçotu Subyektləri Yenidən Təşkil Edildikdə
- C) Maddi-Məsul Şəxslər Dəyişildikdə Və Yaxud Məzuniyyətə Getdikdə
- D) Oğurluq Və Ya Sui-İstifadə Halları, Həmçinin Qiymətlilərin Xarab Olması Faktları Müəyyən Edildikdə
- E) İdarə Rəisinin Və Ya Bələdiyyənin Müvafiq Qərarı, Yaxud Polis Bölməsinin Yazılı Göstərişi Olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Aktivlərin və öhdəliklərin inventarizasiya qaydaları. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının qərarı. 16.07.2013

275. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Hüquqi Şəxslər Üzrə Göstərilənlərdən Hansı Yalnızdır?

- A) Hüquqi Şəxslər Bir Fiziki Və Ya Hüquqi Şəxs Tərəfindən Yaradıla Bilər
- B) Hüquqi Şəxslər Üzvlərin Olmasından Asılı Ola Və Ya Asılı Olmaya Bilər
- C) Hüquqi Şəxslər Sahibkarlıq Fəaliyyəti ilə Məşğul Ola Və Ya Məşğul Olmaya Bilər
- D) Hüquqi Şəxslər Öz Adından Əmlak Və Şəxsi Qeyri-Əmlak Hüquqları Əldə Etmək Və Həyata Keçirmək, Vəzifələr Daşımaq, Məhkəmədə İddiaçı Və Ya Cavabdeh Olmaq Hüququna Malikdir
- E) Hüquqi Şəxsin Müstəqil Balansı Olması Məcburiyyət Daşımır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

276. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Hüquqi Şəxsin Nizamnaməsində Hansı Qaydalar Müəyyənləşdirilmir?

- A) Hüquqi Şəxsin Adı
- B) Hüquqi Şəxsin Olduğu Yer
- C) Hüquqi Şəxsin Təsisçilərinin Adları
- D) Hüquqi Şəxsin Fəaliyyətinin İdarə Edilməsi Qaydası
- E) Hüquqi Şəxsin Ləğvi Qaydası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

277. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Hüquqi Şəxsin Ləğv Edilməsi Təşəbbüsü ilə Çıxış Edən İştirakçı Və Ya Hüquqi Şəxsin Nizamnamə ilə Vəkil Edilmiş Orqanı Hüquqi Şəxsin Cari Fəaliyyətinə Rəhbərlik Edən İcra Orqanından Hüquqi Şəxsin Bütün Kreditorlarının Tələblərini Neçə Ay Ərzində Qarşılamaq Üçün Ödəmə Qabiliyyətinin Olmasını Təsdiq Edən Rəsmi Bəyanatın (Aktiv Və Passivlərinin Vəziyyəti Barədə) Qəbul Edilməsini Tələb Edir?

- A) 4 Ay
- B) 6 Ay
- C) 12 Ay
- D) 18 Ay
- E) 24 Ay

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

278. Əgər Ləğv Edilən Hüquqi Şəxsin Əmlakının Dəyəri Kreditorların Tələblərinin Ödənilməsi Üçün Yetərli Deyildirsə, O Nə Kimi Ləğv Edilə Bilər

- A) Müflis Olma Kimi
- B) Hüquqi Şəxsin Yaradılması Zamanı Yol Verilmiş Qanunvericilik Pozuntuları ilə Əlaqədar Onun Qeydiyyatının Məhkəmə Tərəfindən Etibarsız Sayıldığı Kimi

C) Hüquqi Şəxsin Mövcudluğu Üçün Nəzərdə Tutulan Müddətin Qurtarması Və Ya Yaradılması Zamanı Qarşıya Qoyulan Məqsədin Əldə Edilməsi ilə Əlaqədar

D) Lazımi Xüsusi İcazə (Lisənziya) Olmadan Fəaliyyət Və Ya Qanunla Qadağan Edilmiş Fəaliyyət Həyata Keçirildiyi Kimi

E) Onun Təsisçilərinin (İştirakçılarının) Və Ya Hüquqi Şəxsin Nizamnamə ilə Vəkil Edilmiş Orqanının Qərarı Kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

279. Hüquqi Şəxsin Ləğv Edilməsi Üçün Ləğvetmə Komissiyası (Təsviyəçi) Təyin Olunduğu Gündən Sonra Neçə Gün Müddətində Azərbaycan Respublikasında Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Haqqında Məlumatın Dərc Edildiyi Mətbu Nəşrdə Hüquqi Şəxsin Ləğv Edilməsi Və Kreditorlarının Tələblərinin Bildirilməsi Qaydası Və Müddəti Haqqında İlk Məlumatı Dərc Etdirir?

A) 5 Gün

B) 10 Gün

C) 12 Gün

D) 20 Gün

E) 30 Gün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

280. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Nümayəndəliklər Və Filiallar Barədə Aşağıdakılardan Hansı Yalnızdır?

A) Nümayəndəliklər Və Filiallar Hüquqi Şəxs Deyildirlər Və Hüquqi Şəxsin Təsdiq Etdiyi Əsasnamələr Üzrə Fəaliyyət Göstərilər

B) Nümayəndəliklər Hüquqi Şəxsin Olduğu Yerdən Kənarında Yerləşən Və Hüquqi Şəxsin Mənafeələrini Təmsil Və Müdafiə Edən Ayrıca Bölməsidir.

C) Nümayəndəliklərin Və Filialların Rəhbərləri Hüquqi Şəxsin Etibarnaməsi Əsasında Fəaliyyət Göstərilər

D) Nümayəndəliklərin Və Filialların Rəhbərləri Hüquqi Şəxs Tərəfindən Təyin Edilmir

E) Nümayəndəliklər Və Filiallar Birbaşa Hüquqi Vəzifə Və Öhdəliklər Əldə Edə Və Həyata Keçirə Bilməzlər.

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

281. Xarici Hüquqi Şəxsin Nümayəndəliyinin Və Ya Filialının Dövlət Qeydiyyatı Və Ləğv Edilməsi Qaydaları Hansı Qanun ilə Tənzimlənir?

A) "Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Və Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikasının Qanununu

B) Azərbaycan Respublikasının Əmək Məcəlləsi

C) Mühəsibat Uçotu Haqqında Azərbaycan Respublikasının Qanunu

D) Azərbaycan Respublikasının Vergi Məcəlləsi

E) 15. Sosial Sığorta Haqqında Azərbaycan Respublikasının Qanunu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

282. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Ortaqlıqdan Çıxmış İştirakçı Ortaqlığın Onun Çıxdığı Anadək Əmələ Gəlmiş Öhdəlikləri Üzrə Ortaqlığın Onun Çıxdığı İl Üçün Fəaliyyəti Barəsində Hesabatın Təsdiq Edildiyi Gündən Neçə İl Ərzində Qalan İştirakçılarla Bərabər Məsuliyyət Daşır.

A) 6 Ay

B) 1 il

C) 2 il

D) 3 il

E) 5 il

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

283. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən İştirakçı Tam Ortaqlıqda İştirakdan İmtina Etdiyini Ortaqlıqdan Faktiki Çıxmasına Ən Geci Neçə Ay Qalmış Bildirməlidir?

A) 1 Ay

B) 3 Ay

C) 5 Ay

D) 6 Ay

E) 12 Ay

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

284. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Əsasən Təsərrüfat Cəmiyyəti O Halda Asılı Cəmiyyət Sayılır Ki, Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnamə Kapitalının Neçə Faizindən Çoxu Digər (Üstün, İştirakçı) Ortaqlığa Və Ya Cəmiyyətə Mənsub Olur?

A) 0,1

B) 0,2

C) 0,4

D) 0,5

E) 0,75

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

285. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən Əmək Haqqının Minimum Məbləğinə Aşağıdakılardan Hansı Yalnızdır?

A) İşçinin Heç Bir Ayrı-Seçkilik Qoyulmadan Öz İşinə Görə Dövlətin Müəyyənləşdirdiyi Minimum Əmək Haqqı Miqdarından Az Olmayan Haqq Almaq Hüququ Vardır

B) Minimum Əmək Haqqı — İqtisadi, Sosial Şərait Nəzərə Alınmaqla Qanunvericiliklə İxtisasız Əməyə Və Xidmətə Görə Aylıq Əmək Haqqının Ən Aşağı Səviyyəsini Müəyyən Edən Sosial Normativdir

C) Aylıq İş Vaxtı Normasını İşləmiş Və Əmək Funksiyasını Yerinə Yetirmiş İşçinin Aylıq Əmək Haqqı Dövlət Tərəfindən Müəyyən Edilmiş Minimum Əmək Haqqı Məbləğindən Aşağı Ola Bilməz

D) Kollektiv Müqavilələrdə, Sazişlərdə Qanunvericiliklə Müəyyən Olunmuş Minimum Əmək Haqqından Daha Yüksək Məbləğ Nəzərdə Tutula Bilər

E) Əmək Haqqı Sistemi ilə Nəzərdə Tutulan Mükafatlar, Əmək Haqqına Əlavələr, Artımlar, Habelə İş Vaxtından Kənar Vaxtlarda Görülən İşlərə Görə Verilən Ödəmələr Və Digər Ödəmələr Minimum Əmək Haqqının Məbləğinə Daxil Edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

286. Əməyinin Ödənilməsi Və Onun Dərəcələrinin Müəyyən Edilməsinə Əsasən Azı Neçə Ay Daha Yüksək Dərəcə Üzrə İşləmiş Və Ya İxtisas İmtahanlarını Vermiş İşçinin Ona Yüksək İxtisas Dərəcəsi Verilməsini İşəgötürəndən Tələb Etmək Hüququ Vardır.

A) 1 Ay

B) 3 Ay

C) 6 Ay

D) 9 Ay

E) 12 Ay

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

287. Əməyinin Ödənilməsi Və Onun Dərəcələrinin Müəyyən Edilməsinə Əsasən İstehsal, Texnologiya İntizamının Pozulmasına Və Məhsulun Keyfiyyətinin Pisləşməsinə Səbəb Olan Ciddi Pozuntulara Yol Verən İşçinin İxtisası Neçə Dərəcə Aşağı Salına Bilər?

A) 1 Dərəcə

B) 2 Dərəcə

C) 3 Dərəcə

D) 4 Dərəcə

E) 5 Dərəcə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

288. Əməyinin Ödənilmə Dərəcəsi Aşağı Salınmış İşçinin Əvvəlki Dərəcəsi Ən Azı Neçə Aydan Sonra Müsbət Nəticələr Əldə Edildiyi Halda Bərpa Edilə Bilər?

A) 1 Ay

B) 2 Ay

C) 3 Ay

D) 4 Ay

E) 6 Ay

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

289. Özünün Əmək Funksiyasını Yerinə Yetirməklə Yanaşı Müəyyən Səbəbdən Müvəqqəti İşə Çıxmayan İşçini Əvəz Edən İşçiyə Əmək Haqqı Necə Verilir?

A) Yalnız Özünün Tarif Maaşı Verilir

B) Özünün Və Əvəz Etdiyinin Tarif Maaşının Cəmi Verilir

C) Əvəz Etdiyi İşçinin Tarif Maaşı Verilir

D) Əvəz Edilən İşçinin Maaşı ilə Onun Maaşı Arasındakı Fərq Verilir

E) Əvəz Edilən İşçinin Maaşının Yarısı Verilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

290. İşçinin Təqsiri Olmadan Zay Məhsul Hazırlanıqda Onun Hazırlanması Üçün Əmək Haqqı Azaldılmış Qiymətlərlə Ödəndikdə İşçinin Aylıq Əmək Haqqı Onun Üçün Müəyyən Edilmiş Dərəcənin Tarif (Vəzifə) Maaşının Neçə Hissəsindən Az Olmamalıdır?

A) 1/2 Hissəsi

B) 1/3 Hissəsi

C) 3/2 Hissəsi

D) 4/3 Hissəsi

E) 5/3 Hissəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

291. AR Əmək Məcəlləsinə Əsasən Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda İşçinin Orta Aylıq Əmək Haqqı Necə Müəyyən Olunur?

A) İşçiyə Ödənişdən Əvvəlki İki Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayına Vurulmaqla Müəyyən Edilir

B) İşçiyə Ödənişdən Əvvəlki 12 Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayına Vurulmaqla Müəyyən Edilir

C) İşçiyə Ödənişdən Əvvəlki 12 Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayı ilə Toplamaqla Müəyyən Edilir

D) İşçiyə Ödənişdən Əvvəlki İki Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayı ilə Toplamaqla Müəyyən Edilir

E) İşçiyə Ödənişdən Əvvəlki 3 Təqvim Ayı Ərzində Qazandığı Əmək Haqqının Cəmi Həmin Aylardakı İş Günlərinin Sayına Bölməklə Bir Günlük Əmək Haqqı Tapılır Və Alınan Məbləğ Əmək Haqqı Saxlanılan İş Günlərinin Sayına Vurulmaqla Müəyyən Edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

292. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən Aşağıdakı Hansı Hallarda İşçinin İş Yeri Və Orta Əmək Haqqı Saxlanılmır?

A) Hərbi Və Fövqəladə Vəziyyətlə Əlaqədar, Habelə Təbii Fəlakətin Nəticələrinin Aradan Qaldırılması Üçün Müvafiq İşlərin Görülməsinə Cəlb Olunduqda

B) Yaşadığı İnzibati Ərazi Vahidindən Başqa Bölgəyə, Habelə Xarici Ölkələrə Ezamiyyətə Göndərildikdə

C) Kollektiv Müqavilələrdə Nəzərdə Tutulan Hallarda

D) Donor Olan İşçilər Tibbi Müayinədən Keçdikləri, Qan Və Qan Komponentlərini Verdikləri Gün

E) İşçinin İstəyi ilə Əlaqədar İstehsalatdan Ayrılmaqla Əlavə Təhsil Müəssisələrinə Göndərildikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

293. Məzuniyyət Vaxtı Üçün Ödənilən Orta Əmək Haqqı Onun Hansı İş İli Üçün Verilməsindən Asılı Olmayaraq Məzuniyyətin Verildiyi Aydan Əvvəlki Neçə Təqvim Ayının Orta Əmək Haqqına Əsasən Müəyyən Edilir?

A) 2 Ay

B) 3 Ay

C) 6 Ay

D) 9 Ay

E) 12 Ay

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

294. Məzuniyyət Günlərinin Əmək Haqqını Müəyyən Etməkdən Ötrü Orta Aylıq Əmək Haqqının Məbləğini Neçəyə Bölməklə Bir Günlük Əmək Haqqı Məbləği Müəyyən Edilir?

A) 12,4

B) 20,4

C) 30,4

D) 50,4

E) 31

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

295. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə Əsasən İşçiyə Məzuniyyət Vaxtı Üçün Orta Əmək Haqqı Məzuniyyətin Başlanmasına Ən Geci Neçə Gün Qalmış Ödənilir?

A) 1 Gün

B) 2 Gün

C) 3 Gün

D) 4 Gün

E) 5 Gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

296. Müvafiq İş İlinin (İllərinin) Məzuniyyətindən İstifadə Etməmiş İşçi ilə Əmək Müqaviləsinə Xitam Verilərkən İşçinin Arzusu ilə Həmin İş İli (İlləri) Üçün Ona Məzuniyyət Verilir Və İşdənçıxma Tarixi Hansı Gün Götürülür?

A) Əmək Müqaviləsinə Xitam Verildiyi Gün

B) İşçinin Son İşlədiyi Gün

C) Əmək Məzuniyyətinin Son Günü

D) İşlədiyi Ayın Son İş Günü

E) Əmək Məzuniyyətinin İlk Günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

297. Əmək Münasibətlərinə Xitam Verilərkən İşçinin Hansı Məzuniyyətinə Görə Əlavə Ödəniş Verilir?

A) Təhsil Məzuniyyəti

B) Yaradıcılıq Məzuniyyəti

C) Sosial Məzuniyyət

D) Əvvəlki illərdə istifadə etməmiş Əmək Məzuniyyəti

E) Akademik Məzuniyyət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

298. Müəssisə beton plitə hazırlayan avadanlığını almaq üçün 48000 azn vəsait ödəyir. Avadanlığın gətirilmə xərci 5000 azn, quraşdırılma xərci isə 6300 azn təşkil edir. Müəssisə bu vəsaitləri ödəyir (müqavilədə gətirilmə xərcini avadanlığı satan tərəf qarşılıyaçağı göstərilir). İlin sonuna Beton plitə hazırlayan avadanlığın amortizasiyasını hesablayın.

A) 9600

B) 10600

C) 10860

D) 11860

E) 13575

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

299. Tamamlayın:

“Rezident - təqvim ilində üst-üstə “...” artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan istənilən fiziki şəxsdir”

A) 4 aydan

B) 182 gündən

C) 1 ildən

D) 32 gündən

E) 9 aydan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

300. Aşağıdakı gəlirlərdən hansı fiziki şəxsin yerinə yetirdiyi maddəli işlə əlaqədar əldə etdiyi gəlirə aiddir?

- A) Gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir
- B) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği
- C) Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir
- D) Əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən məbləğlər
- E) Sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

301. Fiziki şəxsin maddəli işlə əlaqədar əldə etdiyi gəlirə verilənlərdən hansı aiddir?

- A) Royalti
- B) Əmlakın icarəsindən gəlir
- C) Dividend
- D) Əmək haqqı
- E) Faiz gəliri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

302. Aşağıdakılardan hansı fiziki şəxsin maddəli işlə əlaqədar aldığı gəlirə aid deyil?

- A) Faktiki ezamiyyə xərclərinin, və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi
- B) İşgötürən tərəfindən ödənilən sığorta haqları

C) İşə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda — bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri

D) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği

E) Fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

303. Hansı gəlir növü muzzdlu işə aid olmayan sahibkarlıq fəaliyyətindən qaynaqlanır?

A) Vergi ödəyicisinə bağışlanmış borcun məbləği

B) Əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən məbləğlər

C) Vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq

D) Təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği

E) Əmlakın icarəyə verilməsindən gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

304. Hansı gəlir növü muzzdlu işə aid olmayan qeyri-sahibkarlıq fəaliyyətindən gəliri əks etdirir?

A) Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq

B) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği

C) Gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir

D) Əsas vəsaitlərin təqdim edilməsindən alınan və gəlirə daxil edilən məbləğlər

E) İşgötürən tərəfindən ödənilən sığorta haqları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

305. Hansı xərclər gəlirdən çıxılan xərclərə aiddir?

- A) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi norma daxilində olan hissəsi
- B) İşçilərin mənzil və digər sosial xarakterli xərcləri
- C) Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri
- D) Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər
- E) Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və kapital xarakterli digər xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

306. İllik amortizasiya norması amortizasiya olunan "binalar, tikintilər və qurğular" üzrə necə təyin olunur?

- A) 3%-dən 7 %-dək
- B) Ən azı 7%
- C) 0.07
- D) 7 %-dək
- E) 7 %-dən 20 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

307. İllik amortizasiya norması amortizasiya olunan "maşınlar və avadanlıq" üzrə necə təyin olunur?

- A) $> 7 \%$
- B) $\leq 25 \%$

C) $\leq 20 \%$

D) $> 10 \%$

E) istifadə müddətinə mütənasib məbləğlərlə müəyyən olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

308. Tamamlayın:

“Dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın ... “

A) 40 faizi gəlirdən çıxılır

B) 30 faizi gəlirdən çıxılır

C) 25 faizi gəlirdən çıxılır

D) 20 faizi gəlirdən çıxılır

E) 10 faizi gəlirdən çıxılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

309. Aşağıdakılardan hansı qeyri-rezident hesab edilə bilməz?

A) Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər

B) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı

C) Məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs

D) Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici təşkilatların və firmaların nümayəndəlikləri

E) Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

310. Maliyyə xidmətlərinə uyğun gəlməyən bəndi seçin:

- A) Müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar
- B) İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətliyə saxlanmasının təmin edilməsi üzrə xidmətlər
- C) Qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqədavülü ilə bağlı əməliyyatlar
- D) Törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsiyonalara və analoji sazişlərə aid əməliyyatlar
- E) İnvestisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

311. Gəlirdən çıxılan xərcləri müəyyənləşdirin:

- A) Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər
- B) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi
- C) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən xərcləri
- D) Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri
- E) İşçilərin mənzil və digər sosial xarakterli xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

312. Tamamlayın:

“Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, ... sonrakı dövrə keçirilir və belə əmlakın təqdim edilməsindən götürülən gəlir hesabına kompensasiya edilir”.

- A) Gələcək üç ildən
- B) Gələcək iki ilədək davam edən
- C) Gələcək üç ilədək davam edən
- D) Gələcək üç ildən beş ilədək davam edən
- E) Gələcək iki ildən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

313. X və Y-i təyin edin:

“Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi X davam edən sonrakı dövrə keçirilir və illər üzrə Y həmin illərin mənfəəti hesabına kompensasiya edilir”.

- A) Beş ilədək; bərabər proporsiyalarda
- B) Üç ilədək; məhdudiyət qoyulmadan
- C) Üç ilədək; bərabər proporsiyalarda
- D) Beş ilədək; məhdudiyət qoyulmadan
- E) Dörd ilədək; bərabər proporsiyalarda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

314. Qeyd olunan hallardan hansı maliyyə lizinə uyğun deyil?

- A) İcarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir

- B) İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır
- C) İcarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır
- D) İcarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz
- E) İcarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 80 faizinə bərabərdir və ya ondan artıqdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

315. Muzdlu işlə əlaqədar alınan gəlirə aşağıdakılardan hansı aiddir?

- A) Sahibkarlıq fəaliyyətindən gəlirlər
- B) Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər
- C) Əsas vəsaitlərin təqdim edilməsindən gəlirlər
- D) Royalti
- E) İşgötürənin öz işçisinə malı hədiyyə şəklində verməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

316. Aşağıdakı hansı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılmır?

- A) İcarə müddəti bitdikdən sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulduğu halda
- B) İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75%-dən artıq olduğu halda
- C) İcarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlandığı, icarə müddəti bitdikdən sonra icarəçidən başqa heç kimə verilmədiyi halda
- D) İcarə haqqının ödəniləcək məbləği əmlakın, icarənin əvvəlinə olan bazar qiymətinin 90%-nə bərabər olduğu halda
- E) İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 50%-nə bərabər olduğu halda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

317. Amortizasiya olunan aktivlərə aşağıdakılardan hansı aid deyildir?

- A) İş heyvanları
- B) Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- C) Konservasiya edilmiş əsas vəsaitlər
- D) Qeyri-maddi aktivlər
- E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. 9 №-li Maliyyə Hesabatının Beynəlxalq Standartı Maliyyə alətləri

318. Aşağıda göstərilənlərdən hansı müəssisə üçün qeyri maddi aktiv hesab edilir?

- A) Bankda olan pul vəsaitləri
- B) Tikintisi başa çatmamış olan bina
- C) Dəyəri 10000 azn olan proqram təminatı
- D) Yekunlaşmayan təcrübə işlərinə çəkilən pul vəsaitləri
- E) İstifadəyə verilməyən avadanlıqlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ə.Salahov, V.Mehdiyev. Mühasibat uçotu. Bakı, 2016

319. Neft sektorunda çalışan işçinin əmək haqqısı 800 azn hesablanmışdırsa, işçidən və müəssisədən DSMF-yə ödəniləcək məbləği təyin edin.

- A) 186 azn
- B) 200 azn
- C) 80 azn

D) 230 azn

E) 134 azn

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

320. Nəzarət–kassa aparatının çeklərində göstərilməli olan məlumatlara aşağıdakılardan hansı aid deyildir?

A) Vergi orqanının adı

B) Vergi ödəyicisinin adı

C) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

D) Obyektin adı və yerləşdiyi ünvan

E) Çekin vurulma tarixi və saati

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

321. Aşağıdakılardan hansı qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirə aid deyildir?

A) Muzdlu işlə əlaqədar alınan gəlir

B) Faiz gəliri

C) Divident gəliri

D) Əmlakın icarəyə verilməsindən gəlir

E) Royalti gəliri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

322. Muzdlu işlə əlaqədar gəlir dedikdə hansı gəlir nəzərdə tutulmur?

A) İşçinin xərclərinin əvəzi ödənilməli halda ödənilən vəsaitin məbləği

B) İşəgötürən tərəfindən işçiyə malın, işin və ya xidmətin təqdim etdiyi yaxud hədiyyə verdiyi halda yaranan gəlirlər

C) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda ödənilən vəsaitin məbləği

D) İşəgötürən tərəfindən ödənilən sığorta haqları

E) İşçiyə faktiki iş yerindən ödənilən ezamiyyə məbləği

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

323. Muzdlu işə aid olmayan gəlirlər aşağıdakılardan hansılardır?

A) Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər

B) İşçinin xərclərinin əvəzi ödəniləndə ödənilən vəsaitin məbləği

C) İşəgötürən tərəfindən ödənilən sığorta haqları

D) Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi əmək haqqı

E) İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda ödənilən vəsaitin məbləği

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

324. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə hansı aid deyildir?

A) Əmlakın icarəyə verilməsindən əldə olunan gəlir

B) Sahibkarlıq fəaliyyəti məqsədləri ilə istifadə olunan aktivlərin təqdim edilməsindən əldə edilən gəlir

C) Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsindən əldə olunan gəlir

D) Əsas vəsaitin təqdim edilməsindən alınan gəlirlər

E) Gəlirdən çıxılan kompensasiya edilən məbləğdən və ya ehtiyatların azalmasından gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

325. Aşağıdakılardan hansı qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid deyildir?

- A) Sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə olunmayan aktivlərin satışından əldə olunan gəlir
- B) Sahibkarlıq fəaliyyəti məqsədləri ilə istifadə olunan aktivlərin təqdim edilməsindən əldə edilən gəlir
- C) Təqvim ili ərzində alınan hədiyyə və mirasların müəyyən məbləği
- D) Vəkillik xidmətləri ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlir
- E) İdman mərc oyunları ilə əlaqədar əldə edilən uduşlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

326. İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsiindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ müzdlü işlə əlaqədar alınan gəlirdir?

- A) Ssudanın tam məbləği
- B) Bu halda müzdlü işlə əlaqədar gəlir yaranmır
- C) Bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
- D) Bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
- E) Ssudanın müəyyən edilmiş faiz dərəcəsi ilə məbləği

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

327. Ehtiyat fondlarına ayırma məbləğləri hansı halda gəlirdən çıxılan xərclərə aid edilə bilər?

- A) Sığorta fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olmuş normalara uyğun olaraq ayırdığı halda
- B) Məcmu mənfəətdən yetəri qədər pul vəsaiti qaldığı halda
- C) Pul məbləğlərinin ehtiyat fonduna məcburi şəkildə ayrıldığı halda
- D) Xalis mənfəətdən yetəri qədər pul vəsaiti qaldığı halda
- E) Xalis mənfəət sıfıra bərabər olduğu halda ehtiyat fonduna ayırma etdikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

328. Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər hansı halda gəlirdən çıxılır?

- A) Gəlir götürmək məqsədi ilə aparıldıqda
- B) Gəlir götürmək məqsədi ilə aparılmadıqda
- C) Qeyri-sahibkarlıq fəaliyyətinə aid olduqda
- D) Keçən ilki gəlir hesabına aid edildikdə
- E) Vergi ödəyicisinin yazılı müraciəti ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

329. Aşağıdakılardan hansılar aksizli mallara aid deyildir?

- A) İdxal olunan xəz-dəri məmulatları
- B) İçməli spirt
- C) Neft məhsulları
- D) İstirahət və idman üçün istifadə olunan yaxtalar
- E) Yük daşımada istifadə olunan gəmilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

330. Şirkət işçilərinin həyat sığortası üzrə yerli və xarici sığorta şirkəti ilə müqavilə bağlamışdır. Bir qisim işçilərin həyat sığortası üzrə yerli sığorta şirkətinə 5000 manat ödənilmiş, digər qisim işçilərin həyat sığortası üzrə xarici sığorta şirkətinə 7000 manat ödənilmişdir. Şirkətin sığorta ödənişləri üzrə gəlirdən çıxılmalı olan məbləğini hesablayın.

A) 12000 manat

B) 2000 manat

C) 7000 manat

D) 6000 manat

E) 5000 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

331. Əmlakın hərracda satılması üçün icra məmurunun sifarişinə aşağıdakı sənədlərdən hansı daxil edilmir?

A) İcraata başlanması barədə məhkəmə qərarına əsasən verilən icra sənədinin surəti

B) Əmlakın fotosəkli, yerləşdiyi ünvan barədə məlumat

C) Əmlakın ilkin satış qiyməti barədə məlumat

D) Əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi

E) Əmlakın alınma yeri barədə məlumat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

332. Müəssisə işçisini iki gün müddətinə ezam etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra işçi avans hesabı tərtib etmiş və 63 manatlıq faktiki xərc məbləğini təsdiq edən sənədləri hesabatla əlavə etmişdir. Fərz edək ki, iki gün üçün xərc norması 40 manatdır. Belə olan halda müəssisənin gəlirdən çıxılan xərci neçə manat olacaqdır?

- A) 23 manat
- B) 63 manat
- C) 40 manat
- D) 103 manat
- E) 0 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

333. Müəssisə 2016-ci ildə hər birinin ilkin dəyəri 700 manat, qalıq dəyəri 240 manat olan iki ədəd hesablama texnikasını biri 300 manata, digəri isə 220 manata satmışdır. Gəlirə daxil edilən və gəlirdən çıxılan məbləğləri tapın.

- A) 60 manat gəlirdən çıxılır, 20 manat gəlirə daxil edilir
- B) 400 manat gəlirdən çıxılır, 20 manat gəlirə daxil edilir
- C) 20 manat gəlirdən çıxılır, 400 manat gəlirə daxil edilir
- D) 520 manat gəlirə daxil edilir, 480 manat gəlirdən çıxılır
- E) 460 manat gəlirdən çıxılır, 60 manat gəlirə daxil edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

334. Hüquqi şəxsin yenidən təşkili dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

- A) İki və daha çox rezident hüquqi şəxsin birləşməsi
- B) Rezident hüquqi şəxsin filial və nümayəndəliklərinin yaradılması
- C) Rezident hüquqi şəxsin iki və daha çox rezident hüquqi şəxsə ayrılması
- D) Müəssisədə iştirak paylarının azı 50%-nin sahibi olan hüquqi şəxs tərəfindən öz iştirak paylarının hamısının bu hüquqi şəxsin iştirakçılara paylanması
- E) Rezident hüquqi şəxsin aktivlərinin 50 və ya daha çox faizinin digər rezident hüquqi şəxs tərəfindən əldə edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

335. Bağlanmış müqaviləyə əsasən redaksiya tərəfindən romanın jurnalda nəşrinə görə müəllifə 800 manat royalti hesablanmışdır. Bu halda ödəmə mənbəyində hesablanmalı və büdcəyə ödənilməli məbləği hesablayın.

A) 80 manat

B) 96 manat

C) 112 manat

D) 116 manat

E) 200 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

336. "0" faiz ƏDV hansı işlərin görülməsinə görə tətbiq olunmur?

A) Qrant müqaviləsi əsasında xaricdən alınan qrantlar hesabına malların idxalına

B) Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi xidmətlərinin göstərilməsinə

C) Azərbaycan Respublikasının Mərkəzi Bankına qızıl və digər qiymətliyərin göndərilməsinə

D) Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işmisinə mal verməsi habelə barter əməliyyatına

E) Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların rəsmi istifadəsi üçün nəzərdə tutulan malların xidmətlərinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

337. Podratçı tərəfə, əməliyyat şirkətinə və ya subpodratçıya qaytarılmalı ƏDV məbləğinin təsdiq edilməsi üçün adı çəkilən müəssisələr aşağıdakılardan hansını etməlidirlər?

A) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ödənişi təsdiq edən sənədin surətini Vergilər Nazirliyinə və ya Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər

B) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ƏDV hesab-fakturalarının və ya idxal sənədlərinin surətini Vergilər Nazirliyinə və ya Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər

C) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ƏDV hesab-fakturalarının və ya idxal sənədlərinin surətini və ödənişi təsdiq edən sənədlərin əslini Vergilər Nazirliyinə və ya Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər

D) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ƏDV hesab-fakturalarının və ya idxal sənədlərinin surətini yalnız Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər

E) Podratçı tərəf, Əməliyyat şirkəti və onların Subpodratçıları ƏDV hesab-fakturalarının və ya idxal sənədlərinin surətini və ödənişi təsdiq edən sənədlərin surətini Vergilər Nazirliyinə və ya Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.taxes.gov.az (22.11.2018) / Hasilatın pay bölgüsü haqqında Sazişə dair Protokollar

338. Podratçı tərəf, əməliyyat şirkəti və onların subpodratçıları tərəfindən ƏDV üzrə artıq ödənilmiş məbləğlər hansı valyuta ilə geri qaytarılır?

A) Manatla

B) Dollarla

C) Qaytarılmanı tələb edən sənədlərdə göstərilmiş valyuta ilə

D) Hansı ölkənin şirkətidirsə o ölkənin valyutası ilə

E) Rublla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: www.taxes.gov.az (22.11.2018) / Hasilatın pay bölgüsü haqqında Sazişə dair Protokollar

339. Şirkət işçisini beş gün müddətinə ezamiyyətə yollamışdır. Ezamiyyətdən qayıtdıqdan sonra işçi avans hesabı tərtib etmiş və 200 manatlıq faktiki xərc məbləğini təsdiq edən sənədləri hesabatla əlavə etmişdir. Beş gün üçün xərc norması 150 manat olduğunu nəzərə alsaq, belə olan halda şirkətin gəlirdən çıxılmayan xərci neçə manat olacaqdır?

A) 150 manat

- B) 50 manat
- C) 200 manat
- D) 25 manat
- E) 100 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

340. Malların bazar qiyməti müəyyənləşdirilərkən aşağıdakılardan hansılar qiymətə təsir edən amil kimi nəzərə alınmır?

- A) Göndərilmiş malların həcmi
- B) Öhdəliklərin icra olunması müddəti
- C) Mallara tələb və təklifin dəyişməsi
- D) Malların istehlakçıları
- E) Malların göndərilmə şərtləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

341. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

342. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

343. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

344. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

345. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

346. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

347. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji

- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

348. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

349. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

350. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

351. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

352. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır

D) 1 metrdən az olmamalıdır

E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

353. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

A) Dezaktivasiya vasitələri

B) Səsboğən

C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) Işıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

354. Yer səthindən 2 metrdən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

355. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

356. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

357. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərpənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

358. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsərətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

359. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasətmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

360. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

361. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

362. Yanğın həyəcan siqnalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşi dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşi davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşi dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

363. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

364. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

365. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

366. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

367. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

368. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr

- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

369. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

370. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

371. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

372. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

373. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefonda, printerdən

B) Kompyuterdən, printerdən. Proyektordan

C) Kompyuterdən, telefonda, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

374. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

375. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

376. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

377. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

378. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999